



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 18 aprel 2019-cu il Cümə axşamı № 82 (7252) Qiyməti 60 qəpik

Xəbər

Qanunu pozan
hakim
cəzalandırıldı -
səlahiyyətlərinə
xitam
verildi

yazısı sah.2-də

Gündəm

Prezident DTX-yə yeni səlahiyyətlər verdi - fərman...



Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqçı Dövlət Təhlükəsizliyi Xidməti aparacaq

yazısı sah.2-də

Moskva danışqlarında hansı məxfi razılıq və ya təklif ola bilər - iddia

yazısı sah.5-də

Rusiya iki nəhəngləavaş meydanına sürüklənir

yazısı sah.12-də

"S-400 Azərbaycana gətirilə bilər" iddiası

yazısı sah.13-də

Hüseyn Abdullayevin həbsinin 1 ili - baş verənlərin təfərrüati...

yazısı sah.4-də

Partiya sədrleri müxalifət-iqtidar dialoqundan danışdır

yazısı sah.10-da

Türkiyə demokratiyası qalib gəldi: İstanbul İmamoğluna qaldı

yazısı sah.13-də

TANAP Avropaya qazın nəqlinə hazırlaşır

yazısı sah.9-da

Avropa Birliyi ilə bağlanacaq saziş müxalifətdən reaksiyalar

yazısı sah.10-da

Bakıda küçə ticarətinə icazə verilsinmi?

yazısı sah.15-də

Müsavat Partiyasının adı keçən daha bir saxta mühacir qalmaqlı

yazısı sah.12-də

Ev dustaqları və onların həyatı - nəyi edə bilər, nəyi yox...

yazısı sah.14-də



Əli İnsanova... zəng çatmir; o müxalifətçiləri umsuq etdi

yazısı sah.4-də

PAŞİNYAN İKİ OD ARASINDA:

KOMANDASI "ÇAT" VERMƏYƏ BAŞLADI

Xalqın ciyində hakimiyyətə gələn erməni baş nazir arxasını polisə söykəyir; inqilab onun başını "yeyəcək"; erməni politoloq: "Eyforiya zamanı keçib..."



musavat.com
Toğrul İsmayıllı

yazısı sah.8-də

General Yaşar Aydemirovdan ilginc açıqlama

"Düşmən ölkənin təxribata əl atması bizə böyük şans yaradır; Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün hərəkətə keçə bilər"

yazısı sah.5-də



Aydın Quliyev:

"Əgər Qarabağ redaktorlarının getməsi dövlət tərəfindən münasib bilinarsa, belə səfərdə iştirak etməyə hazırlam"

yazısı sah.3-də



Anar:

"Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun"

yazısı sah.7-də

"ASAN xidmət" in işçilərinin sayı artırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı həddi 895 ştat vahidi müəyyən edilib.

AzərTAC xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dövlət Agentliyinin işçilərinin sayı indiyədək 715 nəfər olub.

İran səfirləyi "Yeni Müsavat" da dərc olunan məqaləyə etiraz etdi

Iran İslam Respublikasının Azərbaycan Respublikasındaki səfirləyi "Yeni Müsavat" da dərc olunan bir məqalə ilə bağlı öz etirazını bildirib. Bumunla bağlı səfirlilikdən musavat.com-a göndərilən rəsmi açıqlamada deyilir:

"Yeni Musavat" qəzeti 12.04.2019 tarixli sayında dərc etdiyi "Sepah-in Azərbaycana qarşı cəhdələri olub" başlıqlı yazı təessüf doğurur.

Azərbaycan Respublikası xalqının diqqətinə çatdırırıq ki, İran İslam İnqilabının Keşikçiləri Korpusu İran İslam Respublikasında mövcud olan qanunu, siyasi və hərbi bir təşkilatdır. Bu korpus 1979-cu ildə İran İslam İnqilabının qələbəsindən indiyədək istər ölkə daxili, isterse də regionda təhlükəsizliyin qorunması sahəsində böyük rola malik olmuşdur. İran xalqının müxtəlif təbəqələri də bu təşkilati hərəkəflər şəkildə himaya edirlər.

İran İslam İnqilabının Keşikçiləri Korpusu son on illər ərzində, xüsusilə də "İşid" kimi vəhhabi, terorist və təkfirçi qruplaşması ilə qarşı-qarşıya dayanmaq hədafi ilə Qərbi Asiya regionunda yerləşmişdir. İran İslam Respublikası və İran İslam İnqilabının Keşikçilər Korpusunun principial siyaseti bütün qonşu ölkələr, xüsusilə də dəst və qardaş Azərbaycan Respublikası ilə hərəkəflər əməkdaşlıq etmək və qonşu ölkələrin daxili işlərinə müdaxilə etməməkden ibarətdir. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında son illər ərzində yüksələş xətti üzrə inkişaf edən münasibətlər belə bir iddianın reddi edir.

Bildiririk ki, adıçəkilən qəzətə həmin iddianın Nəzakət Məmmədova adlı bir xanım tərefindən irəli sürülməsi yalan və əsassızdır. İran İslam İnqilabının Keşikçilər Korpusu heç bir zaman Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməmiş, hər bir zaman Azərbaycan Respublikasının Dövlətciliyi və ərazi bütövlüyünü müdafiə etmişdir.

İran İslam İnqilabının Keşikçilər Korpusu ötən illərdə sübut etdiyi kimi, her zaman dəst və qardaş Azərbaycan Respublikasının dövləti və xalqını xarici tehlükələrdən qorumaq üçün hazırlıdır".

□ Musavat.com

Abunə daha sərfəlidir - "Yeni Müsavat" abunə kampaniyasını davam etdirir



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmaqla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

Kösklərdən alınan qəzeti bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzeti bir nüsxəsi isə sizə dərəcələn ucuz - 48 qəpikdən başa gələcək.

Aylıq abunə - 12 AZN

3 aylıq - 36 AZN

6 aylıq - 72 AZN

Abunə yazılımaq üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşımaya Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bundan başqa "Qaya" Mətbuat Yayımları ilə də abunə yazılıa bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96

Prezident DTX-yə yeni səlahiyyətlər verdi - fərمان...

Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparacaq

Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparacaq.

Musavat.com-un məlumatına görə, bu, prezident İlham Əliyevin bu gün (aprelin 17-də) imzaladığı "Azərbaycan Respublikasının Cinayət Məccələsində dəyişiklik edilməsi haqqında" qanununun tətbiqi haqqında" fərmandan əksini tapıb.

Qeyd edək ki, Cinayət Məccələsində edilən dəyişiklik telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlıdır. Cinayət Məccələsində bununla bağlı əlavə edilən 233-4-cü maddəsinə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cina-



yet nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ildək müddəte islah işləri və ya iki ildək müddəte azadlığın məhdudlaşdırılması və ya iki ildək müddəte azadlıqlı məhrumetmə ilə cəzalandırılır. Həmin əməller külli miqdarda (yüz min manatdan yuxarı olan m?bl?ğ) ziyan vurmaqla, vəzifeli şəxs tərəfindən öz qulluq mövqeyində istifadə etməklə tərəfdildikdə üç ildək müddətə müəyyən vəzife tutma və ya müəyyən fəaliyyətə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislinədən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ildək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ildək müddətə azadlıqlı məhrumetmə ilə cəzalandırılır.

□ Musavat.com



Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib. ONA-nın məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq əmri imzalayıb.

Tanınmış jurnalist Ayaz Mirzəyev mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, A. Mirzəyev İqtisad Universitetinin balakalıvə magistratura pilələrinin fərqlənmə diplomu ilə bitirib, uzun illər ANS telekanalında çalışıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitiyərinin İnkışafına Dövlət Dəstəyi Fondu (KİVDF) Müşahidə Şurasının üzvüdür.

Qeyd edək ki, bu ilin mart ayına qədər Nazirlər Kabinetinin mətbuat xidmətinə Akif Əli rehbərlik edib. Ötən ay, təqəüdə göndərilib.

Mediasiya xidməti sayəsində 300 ailə nikahın pozulmasından imtina edib

Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair deyirmi masa keçirilib. ONA-nın xəberinə görə, nazirlərin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin, vətəndaş comiyyəti, media nümayəndələrinin, vəkil və psixoloqların iştirakı ilə keçirilən tədbirdə mübahisələrin məhkəmədən kənar həllində mediasiyin rolu, bununla bağlı qəbul olunmuş "Mediasiya haqqında" yeni qanunun mahiyyəti və əhəmiyyəti, həyata keçirilən tədbirlər və layihələr, bu sahədə beynəlxalq təcrübədən irəli gələn məsələlər barədə fikr mübadiləsi aparılıb.

Bildirilib ki, mediasiya institutu mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin mehkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədən ötən dövrə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb.

Cıxışlarda "Mediasiya haqqında" Qanundan irəli gələn məsələlərdən, bu sahədə beynəlxalq təcrübədən danışılıb.

Məlumat verilib ki, ötən dövrə ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmənəşinə dəstek verilmesi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair vətəndaş comiyyəti institutları ilə birgə layihələr həyata keçirilib. Bakı şəhərinin rayon və "ASAN xidmət" mərkəzlərində qeydiyyat şöbələrində bu xidmətlərə müraciət edənlərdən 1900-dən çox şəxs psixoloqla səhbətə cəlb olunub və onlardan 300-ə yaxın ailə nikahın pozulmasından imtina edib.

Tədbirdə mediasiyanın düzgün və səmərəli tətbiqinin həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacaq vurğulanıb, mövzu ətrafında faydalı diskussiyalar keçirilib, bir sıra təkliflər səsləndirilib.

Qanunu pozan hakim cəzalandırıldı - səlahiyyətlərinə xitam verildi

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İləyəs Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.



İləyəs Mahmudov

ONA-nın xəberinə görə, sərəncamda qeyd edilib ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İləyəs Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, 60 yaşlı İləyəs Mahmudov 1993-2008-ci illərdə Ali Məhkəmədə müxtəlif vəzifələrde çalışıb. 2008-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi idi.

ADR Azərbaycanla Aİ arasında bağlanacaq sazişə dair dinləmələr keçirəcək

Aprelin 18-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı "Qanun" nəşriyyatının (ünvan: Tiflis prospekti, 76) konfransında Azərbaycan və Avropa Birliyi arasında gözönlənən danışqlara dair ictimai dinləmə keçirəcək. Tədbir saat 12:00-da başlayacaq və iki saat davam edəcək. İctimai dinləmədə əsas müxalifət partiyalarının sədrleri, Avro-inteqrasiya yönünlü QHT rehbərləri və ekspertlər iştirak edəcəklər.

□ Cavanşir ABBASLİ

"Yeni Müsavat"

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Aprelin 15-də Azərbaycanın və Ermənistannan xarici işlər nazirlərinin Moskva görüşündən sonra XİN rəhbəri Elmar Məmmədyarov tərəfindən dəmirşıqların faydalı olduğu ifadə edilib. Nazir açıqlamasında onu da qeyd edib ki, bu görüsə Azərbaycan və Ermənistən jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili müzakirə olunub və müsbət qarşılım. Məmmədyarov erməni və azərbaycanlı jurnalistlərin İrəvana, Bakıya, Dağlıq Qarabağa səfərlər etməsini məraqlı fikir adlandırdı.

məliyik. Sülhyaratma prosesində cəmiyyətin narahatlıq keçirməsinə heç bir lüzum yoxdur. Çünkü Azərbaycanın çox güclü ordusu var, Azərbaycan torpaqlarını öz canı qədər sevən Ali Baş Komandanımız var. Biz müharibə yolu ilə torpaqlarımızı qaytarmaq əzmindəyik. Ancaq dünyada bir düzen var və orada elə proseslər gedir ki, biz orada, sadəcə, Ermənistənla qarşı-qarşıya deyilik. Təssüflər olsun ki, bu bir reallıqdır. Bizim qarşımızda daha güclü rəqiblərimiz var, düşmənimiz olan Ermənistən dəstəkləyən daha güclü dövlətlər var. Düşünürəm ki, Azərbaycan ha-kimiyəti də o güclü dövlətlərin

yasətə dəstək istiqamətində fəaliyyət göstərməyəcəklər. Və ya belə bir fikir də var ki, bu ölkədə media gizli şəkildə Paşinyanın monopoliyası altındadır. Belə olun halda qeyri-müstəqil medianın Azərbaycana edəcəyi səfərlə bağlı obyektiv təessüratlara gələ bilmesi çətindir. O ölkədə azad metbuat olmadığına görə erməni metbuat nümayəndərinin Azərbaycana səfərinin konkret və real nəticə vera biləcəyinə inamım azdır. Ancaq Azərbaycan mediasının Ermənistənə səfərindən mən çok şeylər gözləyirəm. Ən azından bizim mediamızın bir daha geniş imkanı olacaq ki, Ermənistandakı bugünkü və

şünərdüm ki, jurnalistlərin Qarabağa getməsi vacibdir, bu səfərlərdən sonra yazılıcalar insanlarımı Qarabağı unutmağa qoymayacaq. İndi mən hiss etmirmə ki, elə bir mühit yetisiş və Ermənistən səmimi olaraq barışın yaranması, torpaqların qaytarılması istiqamətində hansıa addımın atılması mövqeyindədir. Ona görə də hələ ki bu mövzunu müzakirə etmək yersizdir. Əgər doğrudan da Ermənistən səmimi şəkildə barışa meylini ortaya qoyacaqsə, o zaman, elbət, gedis-geliş ola bilər. İlk olaraq jurnalistlərin səfərləri baş tuta bilər, mən özüm də gedə bilərəm. Ancaq hələ ki onun

Media rəhbərlərindən İrəvana və Dağlıq Qarabağa səfər çağırışına reaksiyalar

Qeyd edək ki, Qarabağdan olan bir sıra jurnalistlər buna qarşı çıxırlar.

Bəs görəsən, Azərbaycan mediasının tanınan digər isimləri, media menecerləri bu təklifi necə münasibət göstərirler? Onlar İrəvana və Dağlıq Qarabağa getməyə, erməni həmkarları ilə görüşə hazırlırlar mı?

"Yeni Müsavat"ın sualını cavablandırı "Telegraf" Media Grupunun rəhbəri Aynur Camalqızı qeyd etdi ki, işgal olunan torpaqlarımızın qaytarılması yolunda atılan bütün addımlar vacibdir və əhəmiyyətli: "Biz uzun illərdə ki, bir dövlət olaraq sülh danışçıları prosesində iştirak edir. Dövlət başçısı seviyyəsində, xarici işlər nazirləri seviyyəsində, ATƏT-in Minsk Grupunun həmsədrlerinin iştirakı və təşkilatlılığı ilə onsuz da düşmən ölkə rəsmiləri ilə görüşlər, danışçılar davamlı şəkildə apanırlar. Ona görə də bizim jurnalistlər və media mənsubları olaraq bu prosesdə iştirakımız önemlidir. Başa düşünürəm ki, bu məsələ birmənalı qarşılanmaya bilər. Adətən tədbirlərin həyata keçirilməsindən önce cəmiyyətdə bir narahatlıq və müzakirələr baş qaldırı. Bir jurnalist və media meneceri olaraq mən özüm də bu səfərlərdə iştirak edərdim. Mənim təmsil etdiyim media orqanlarında çalışan jurnalistlərin həmin səfərlərdə iştirakçı olmasına kifayət qədər normal baxardım. Bu çox lazımlı bir işdir. Adətən Rusiya telekanallarında erməni və azərbaycanlı jurnalistlər, alimlər arasında debatlar və müzakirələr teşkil olunur. Bu cür görüşlərdən, müzakirələrdən narahat olmaq lazımlı deyil. Bütün debatlarda, müzakirələrdə Azərbaycan tərəfi həmişə güclü, haqlı mövqeyi ilə seçilir. Erməniləri hər mənəda sudsura bilirlər. Bu onunla bağlıdır ki, biz haqlı və işğala məruz qalmış tərəfik. Biz heç kimin torpağını işğal etməmişik. Haqlı olduğumuz üçün biz bu müzakirələrdə sona kimi iştirak et-



Aynur Camalqızı: "Əminəm ki, bu proseslər son nəticədə Qarabağın azadlığı ilə nəticələnəcək"

Aydın Quliyev: "Əgər ora baş redaktorların getməsi dövlət tərəfindən münasib bilinərsə, belə səfərdə iştirak etməyə hazırlam"

Rəşad Məcid: "Mən hiss etmirmə ki, elə bir mühit yetisiş"

mövgələrinin Azərbaycanın xeyrinə dəyişməsi yönündə uğurlu iş aparır. Mən əminəm ki, bu proseslər son nəticədə Qarabağın azadlığı ilə nəticələnəcək. Buna heç kimin şübhəsi olmasın".

"Bakı Xəbər" qəzetiin baş redaktoru Aydın Quliyev bildirdi ki, bu, dövlət siyaseti çerçəvəsində alda olunmuş razılaşma olduğuna görə oraya jurnalistlərin səfərinin təşkili ilə bağlı bütün məsələlərin məhz dövlət seviyyəsində razılaşdırılmasının tərəfdarıdır: "Əgər ora baş redaktorların getməsi dövlət tərəfindən münasib bilinərsə, mən şəxsən belə səfərdə iştirak etməyə hazırlam. Ancaq ister Azərbaycandan oraya, isterədə oradan Azərbaycana jurnalist səfərlərinin təşkili ilə neticələr ilə bağlı müəyyən məlumatları təqdim etməliyəm".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bu səfərin mümkünlüyünü bildirsə də, heł ki belə bir məqəmin yetişmədiyini düşünür: "2001-ci ilde də belə bir kampaniya var idi, Ermənistandan jurnalistlər gəlmişdi. O zaman aeroportda dava düşdü. Bununla da səfərlərə son qoyuldu. Eyni zamanada bir neçə təyyarə ilə bizim jurnalistlər də Ermenistana getmişdi. Mən özüm də BMT-nin təyyarəsində, Arif Əliyev, rəhmetlik Mahal İsmayıloğlu və digərləri ilə 6 nəfərlik jurnalist heyəti olaraq İrəvana getmişdik, 2-3 gün orada gəzmışdik. O zaman ovqat belə idi ki, ümumi proses gedirdi, barışçı məsələləri, sazişləri müzakirə olundurdu. Düşüncə belə idi ki, jurnalist səfərlərinin de xalqların yaxınlaşmasında rol ola bilər. O zaman mən onun tərəfdarı idim, hətta Qarabağa da getməyin tərəfdarı idim. Dü-

ziyyət, xalqla hakimiyət arasındakı münasibətlər, cəmiyyətin nə düşündüyü barədə obyektiv informasiyalar əldə edə bilək. Bizim üçün bunun əhəmiyyətli olacağınə dair əsaslar var. Ancaq Ermənistən tərəfdən edilən bu səfərlərin hansı nəticə verəcəyi ilə bağlı şübhəliyəm".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bu səfərin qozulmasının faydalı olacağını düşünürse, bunu təşkil etmək olar: "Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışının tənzimlənməsini dövlət kurumları həyata keçirirler. Əgər onlar bu gün bu mərhələdə jurnalistlərin, media orqanlarının müdaxiləsinin fayda verəcəyini düşünürsə, bunu təşkil etmək olar. Bizim alternativ fikir demək imkanımız məhduddur. Çünkü prosesi tənzimləyən onlardır. Onlar hesab edirlər ki, bu mərhələdə jurnalistlərin qatılması lazımdır. Məsələnin ikinci tərəfi isə odur ki, dövlətin nəzarəti çərçivəsində

Axina qarşı

Elçin MİRZƏBƏYLİ



Müellimlər - günahkardırlar!

Məktəb - günahkardır!

Təhsil Nazirliyi - günahkardır!

Təhqiqat, istintaq başa çatmadan, məhkəmə qərarı olmadan hökm kəsildi, günahkarlar sosial şəbəkələrin müstəntiq, prokuror və hakimlərin ortaq qərarına uyğun olaraq qarşış və təhqir cəzasına məhkəm edildilər...

İmkəni və isteyi olanlar qəzəb və aqressiyalarını virtual məkanın divarlarına püşkürüb rahatlaşdır... Beləcə, daha bir "buxarburaxma" mərhəlesini adladıq. Xeyrli olmasın!

Bu yazıda hər kəs bəlli olan intihar hadisəsinə, coxsayılı virtual səhneləşdirmələrin personajlarının kimliyinə xüsusi diqqət ayırmayacağam. Məni narahat edən günahkar, yaxud suçlu elan edilən şəxslərin kimliyindən daha çox məktəbin və təhsilin kütləvi şəkildə "linç" edilməsidir. Təhsil müəssisələrində və təhsil sisteminde problemlər kifayət qədərdir. Bu sahədə olan çatışmazlığın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin, atılan addımların sayı da, düşünürəm ki, problemlərdən az deyil... Mən təhsil islahatları ilə bağlı "bəy tərifi" deyilməsinin tərəfdarı deyiləm. Diger tərəfdən, təhsil islahatları sonu olmayan bir prosesdir və bu baxımdan bu sahədəki dəyişikliklər, yeniliklər mövsümü xarakter daşıdır, daimidir. Problemlər də həmçinin... Mən "problemlərlə yanaşı yaşamağa alışmaq" lazımdır fikrini tam olaraq qəbul etmirem. Bu həddən artıq loyal yanaşmadır, insanların, cəmiyyətin müqavimət gücünü aşağı salır, onu laqeyd, məsuliyyətsiz bir fərdə, kütləyə çevirir. Problem varsa, onunla yanaşı yaşamaq yox, həlli yollarını tapmaq lazımdır. Bu yol isə təhqirdən, aqressiyadan, qarışışdan deyil, soyuqqanlı təhlilən, işlek mexanizmləri olan təşbbüsəldərən keçir.

Təhsil cəmiyyətin aynasıdır və hər kəs bu aynanın qarşısında dayanıb ilk növbədə ÖZÜNÜ görməlidir. Məger valideyn, qardaş, bacı, emi, dayı, bibi, xala... olaraq heç bir günahımız yoxdu? Bəlkə yenice dünyaya göz açmış uşaqlarımıza, yaxud qonşunun, qohumun, yadın övladlarına qatı açılmayış söyüşlər öyrədib bundan xüsusi həzz alan, xoşbəxt olan biz deyilik?

Bəlkə uşaqlarımıza başqalarına nümayiş etdirmək üçün qiyməti az qala bir neçə aylıq maaşımıza bərabər olan ağıllı telefonlar alıb onları bu cihazlarla baş-başa buraxaraq rahatlıq tapanlar necə, başqa ölkədən gəliblər?

Bəlkə övladlarınıza gerçək təhsil, bılık, bacarıq, peşə, ixtisas əvəzində diplom sevdası aşlayanlar necə, ölkəmizə başqa planetdən gəliblər?

Bu "bəlkə"lərin sayını sonsuza qədər uzada bilərəm, amma vaxtla heyfim gelir, itirmək istəmirəm...

Bu gün ölkənin təhsil sisteminde mövcud olan problemlərin böyük əksəriyyəti bizim təfəkkürümüzdən, dünyagörüşümüzdən, mentalitetimizdən, qondarma, saxta, feodal əxlaqının tör-töküntüsü olan "dəyər"lərimizdən qaynaqlanır. Aynaya təpürmək, onu sindirmək, boyamaq... heç nəyi dəyişməyəcək.

Problem varsa, onu hədəfa almaq və həlli yollarını göstərmək lazımdır. Təhsili, məktəbi, universiteti "linç" etmək lazımdır. Çünkü təhsilin, məktəbin alternativi ən yaxşı halda "meyxana" və "çayxana" təfəkkürü, həyat tərzidir.

P.S. Mən aqressiyaya qarşı aqressiyaların, qəzəbə qarşı qəzəbin, nifrət qarşı nifrətin əleyhinəyəm. Çünkü bu qədər pisliklərin qarşı-qarşıya dayandığı cəmiyyət günlerin birində onillər boyu bərpa oluna bilməyəcək, olduqca dərin və ağırlı şəkildə çat verə bilər.

Dünyada nifrət üzərində köklənmiş dünyagörüşündə dehşətli silah yoxdur!

Açın nefesliklər!

Havanı dəyişmək lazımdır.

jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması müsbət nəticə verə bilər. 25 ildən çoxdur ki, bu problem var və cəmiyyətin artıq bu sahədə yetərli bilgi alması artıq jurnalistlərin səfərində ehtiyac var. Bu baxımdan hesab edirik ki, media burada zəruri olan bilgiləri verə bilər. Məsələnin başqa bir konteksti odur ki, bu, rəsmi şəkildə olmasa, Ermenistan tərəfi müxtəlif variantlardan istifadə edib belə halları tətbiq edir. Onlar özəfəliyət çərçivəsindən çıxmış olar. Məsələnin başqa bir tərəfi də odur ki, Azərbaycan mediası da kifayət qədər inkişaf edir, peşəkarlaşıdır. Həm dil bilgisi baxımdan, həm də peşə standartlarından istifadə edib belə tətbiq edir. Onlar özəfəliyət çərçivəsində jurnalistlərin qatılması lazımdır. Məsələnin ikinci tərəfi isə odur ki, dövlətin nəzarəti çərçivəsində

ran, reallıqdan uzaq olan infor-masiyaları verirler. Əgər nəzərat olunan formada, dövlət qu-rumlarının kuratorluğu ilə bu səfərlər təşkil edilsə, faydalı ola bilər, özəfəliyət çərçivəsindən çıxmış olar. Məsələnin başqa bir tərəfi də odur ki, Azərbaycan mediası da kifa-yət qədər inkişaf edir, peşəkarlaşıdır. Həm dil bilgisi baxımdan, həm də peşə standartlarından istifadə edib belə tətbiq edir. Onlar özəfəliyət çərçivəsində jurnalistlərin qatılması lazımdır. Əgər həmin jurnalistlər bu prosesə cəlb olunarlarsa, fay-dı vermiş olar".

□ **Nərgiz LİTİYEVƏ,**
"Yeni Müsavat"

Sabiq deputat, biznesmen, "Quska" ləqəbli Hüseyin Abdullayevin həbsinin bir ili tamam olur. Ötən ilin aprel ayında Türkiyədə həbs edilərək Azərbaycana gətirilən Hüseyin Abdullayev artıq hakim öünü çıxarılır.

Bundan başqa ayrı-ayrı

ti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gelir əldə etməsi nə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) ve 213.2.2-ci maddələri ilə yenidən ittihəm elan edilməsi barədə qərar çıxarılıb.

eməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədəleyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsi nə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsi-

ile ölkə sərhədini bir neçə dəfə keçirək xarici ölkələrə səfər edib.

Hakim öünü çıxarılan digər təqsirləndirilən şəxslər kimdir?

Bu cinayət işi üzrə Hüseyin Abdullayevlə birləşdə hakim öünü çıxarılan digər şəxslər-

Hüseyin Abdullayevin həbsinin 1 ili - bu gündək bas verənlərin təfərrüati...

Musavat.com xəbər verir ki, Hüseyin Abdullayev və onunla birləşdə mühakimə edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclasında jurnalistlərin iştirakına icazə verilməsə də, artıq proseslərin gedisi ilə bağlı maraqlı məlumatlar, təfərruatlar əldə etmək mümkündür.

Əvvəlcə Hüseyin Abdullayev haqda...

Hüseyin Abdullayev deputat mandatına sahib olduğu müddətde çoxlarının yaddaşında hemkarı Fezail Ağamalı ilə Milli Məclisdə çıxdığı elbə-yaxa dava ilə qaldı. Elə bu qalmaqal "Quska" ilə həkimiyətin yollarını ayırdı. Bir müddət sonra mandatını da itirən Hüseyin Abdullayev ölkəni tərk etdi. Almaniyada yaşamağa başlayan Abdullayev bəstəkar və iş adamı kimi fəaliyyətini davam etdirdi. Bundan başqa, H. Abdullayev sosial şəbəkələr vasitəsilə bəstələdiyi mahnilarla yanaşı bir zamanlar xidmət etdiyi həkimiyətin əleyhine çıxışları ilə, müxalifətə dəstəyi ilə də gündəmə gəlməyə başladı.

Biznesmen-bəstəkar son olaraq "Interpol" xətti ilə beynəlxalq axtarışa verilmesi ilə diqqət mərkəzine düşdü. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittihamlar ireli sürüldü. Ötən ilin aprel ayının 22-də isə Türkiyədə saxlanılan Hüseyin Abdullayev Azərbaycana təhvil verildi.

"Quska" nədə ittiham edilir?

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatə əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması neticəsində "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət bütçəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatə görə, 3 oktyabr 2016-cı il tarixdə H. Abdullayev ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət bütçəsinə ödəməkdən yayanırmış ve xüsusi razılıq (lisensiya) tələb olunduğu halda, belə razılıq almadan tikin-

Məhkəmədə ifadə verməkdən imtina edən sabiq deputat niyə susur?



Şəxslərin Baş Mütəşəkkil Cina-yətkarlıqla Mübarizə idarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə Hüseyin Abdullayevin 2006-ci ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat" ASC-de onun tapşırıqına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İslimxan oğlu ve qeyriləri ilə qabaqcədan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətləre icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gelirlerin cəmiyyətin communal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividendləri vahid qəsdələ ələ keçirib zərərəkmiş şəxslər xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Hüseyin Abdullayev niyə susur?

Sabiq deputat özüne qarşı elan olunmuş ittihamlarla razılaşır. Bir müddət də həbsxanada açıq aksiyası keçirən H. Abdullayevin məhkəmə proseslərində daha sərt çıxışlar edəcəyi, həbsində həkimiyətin vəzifəli şəxslərini ittiham edəcəyi gözlənilirdi. Hətta məhkəmə proseslərində jurnalistlərin iştirakına icazə verilməsinə etiraz edəcəyi də gözlənilirdi. Amma Abdullayev bu etirazı dilinə getirmədi. Həmçinin özü de susmayı üstün tutdu. Məhkəmənin indiki mərhəlesində ifadə vermədən imtina etdi.

Sabiq deputatla birləşdə hakim öünü çıxarılan anası nədə ittiham edilir?

Hüseyin Abdullayevin anası Zeynəb Abdullayeva ölkə sərhədini qanunsuz olaraq keçməkdə günahlandırılır. Məlumatə görə, Zeynəb Abdullayeva bacısının xarici pasportu

nin 178.2.1-ci (dələduzluq), 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrə nəzərdə tutulmuş ittiham elan edilib.

Hüseyin Abdullayev niyə susur?

Sabiq deputat özüne qarşı elan olunmuş ittihamlarla razılaşır. Bir müddət də həbsxanada açıq aksiyası keçirən H. Abdullayevin məhkəmə proseslərində daha sərt çıxışlar edəcəyi, həbsində həkimiyətin vəzifəli şəxslərini ittiham edəcəyi gözlənilirdi. Hətta məhkəmə proseslərində jurnalistlərin iştirakına icazə verilməsinə etiraz edəcəyi də gözlənilirdi. Amma Abdullayev bu etirazı dilinə getirmədi. Həmçinin özü de susmayı üstün tutdu. Məhkəmənin indiki mərhəlesində ifadə vermədən imtina etdi.

Sabiq deputatla birləşdə hakim öünü çıxarılan anası nədə ittiham edilir?

Hüseyin Abdullayevin anası Zeynəb Abdullayeva ölkə sərhədini qanunsuz olaraq keçməkdə günahlandırılır. Məlumatə görə, Zeynəb Abdullayeva bacısının xarici pasportu

dən üçü - Həbib İbrahimov, Pərviz Kazımov və Zaur Quliyev Dövlət Sərhəd Xidmətinin sabiq eməkdaşlarıdır. Onlar Abdullayevlərə dövlət sərhədini qanunsuz olaraq keçməkdə kömək etməkdə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən biri Namiq Babayev Hüseyin Abdullayevə məxsus "Araz-İnşaat" ASC-ni idarə edən şəxs olub. Yuxarıda Hüseyin Abdullayevə qarşı ireli sürülmüş ittihamlar ona da aididir.

Nazim Əliyev və İntiqam Süleymanov isə Zeynəb Abdullayevanın ölkədən qanunsuz olaraq keçməsinə kömək etməkdə ittiham edilərlər.

Bu günə qədər qapalı məhkəmə iclasında nələr baş verib?

Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında yadda qalan məqam həbsdə olan Dövlət Sərhəd Xidmətinin sabiq eməkdaşları Həbib İbrahimov, Pərviz Kazımov və Zaur Quliyevin ev dəstəqliyinə buraxılmaları olub.

Bundan başqa, hazırlıq iclasında Hüseyin Abdullayev de ev dəstəqliyinə buraxılmasını istəyib. Lakin məhkəmə bu vəsateti təmin etməyib. Hüseyin

Əli İnsanova... zəng çatır

Sabiq nazir bəzi müxalifətləri umsuq etdi



Sabiq səhiyyə naziri Əli İnsanovun prezident fərmanı ilə həbsdən azad olunmasından bir ay keçdi. Əli İnsanov azadlığı çıxanda Milli Şuranın və bəzi digər müxalif təşkilatlarının onuna bağlı ciddi ümidişlərinin yaradıldığı müşahidə edildirdi. Hətta onu öz tərəflərinə çəkmək üçün cabalar da başlanılmışdı. Lakin aradan keçen bir ayda onların Əli İnsanova ümidişləri reallaşmadı. Məlumatla görə, eksor hallarda onun telefonu bağlı olur, zəng çatır. Telefonu açıq olan vaxtlarda isə sabiq səhiyyə nazirinin həmin müxalifətlərin zənglərinə cavab vermədiyi deyilir.

Siyasi ekspert Məhəmməd Əsədullazadə bu barədə "Yeni Müsavat"da şəhərində bildirdi ki, Əli İnsanov həbsdə olanda Milli Şura onu fenomen sayırdı və onun timsalında iqtidara yeni cəbhə açmaq istəyirdi. İnsanov obrazında mübarizə simvolu mifi yaratmışdır. Məqsəd İnsanov öz tərəflərinə çəkməkdən ibarət idi. Məhz İnsanov Milli Şuranın bu siyasetində xəbərdar idi və özünün Milli Şuraya xərclənməsinə getməyəcəkdi. Belə de oldu: "Həbsdən çıxıldığdan sonra da onun verdiyi müsahibədə dolayıları ilə bəyan etmişdi ki, müxalif partiyalarına qoşulması gözlənilmir. Bu, o demək idi ki, o, Milli Şurada olmayıacaq. Ümumiyyətlə, Əli İnsanovun aktiv siyasetə qayıdacağı şübhəli idi. Bəzi müxalif dairələrin gözəltisi puça çıxdı. Sabiq nazir bəzi müxalifətlərin ümidişlərini heçə çıxardı və bəzilərini umsuq etdi.

İnsanov yaxşı bilir ki, aktiv siyasetə qayılmaq, qayıdacağı halda Milli Şura kimi qurumlarda olmaq onun növbəti səhvi olar. Hətta bu cür qurumlarla əməkdaşlıq etmək də onun səhvi olar".

Əli İnsanovun müxalifət partiyaları ilə yox, ayrıca olaraq siyasi fealiyyətə üstünlük verəcəyini sübut edən daha bir məlumat dənən yayılıb. Demokrat.az saytının yaydığı xəbərə görə, Azərbaycanın sabiq səhiyyə naziri İnsanov xarici ölkələrin Azərbaycanda fealiyyət göstərən diplomatik korpuslarında bir sıra görüşlər keçirib. Sabiq nazirin ABŞ-in, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində həmin qurumların diplomatları ile görüşləri olub. Görüşlər sözügedən diplomatik korpusların binasında baş tutub.

Qeyd edilib ki, Əli İnsanovun bu səpkili görüşləri davam edəcək və Azərbaycanın əsas xarici tərəfdəşləri olan ölkələri əhatə edəcək.

Bundan başqa, Əli İnsanovun feal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, azadlığı çıxməsi üçün həkimiyətə çağırışlar edən xarici siyasetçilər, beynəlxalq təşkilatlarla və dünyadan tanınmış elm xadimləri ilə temaslar qurduğu da məlum olub.

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Abdullayev ailə üzvləri ilə görüşmədiyi, telefonla danışa bilmədiyi də dile getirib. Həmçinin məhkəmədə Almaniya səfirliyinin nümayəndəsinin iştirakının da təmin edilməsinə istəyib.

Növbəti prosesdə isə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.

İttihamda yazılıb ki, Z. Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdır. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında Z. Abdullayevanın maşınla sərhəd məntəqəsinə aparmış Nazim Əliyev də məhkəmədə ifadə verərən deyib ki, özünü təqsirli bilmir. Əlavə edib ki, taksi fealiyyəti göstərir və Z. Abdullayevanı da sərnişin kimi aparır.

Onun sözlərinə görə, Z. Abdullayevanın Balakənə aparma-
si üçün ona digər təqsirləndirilən İntiqam Süleymanov müraciət edib: "İntiqam xahiş edib ki, dayım arvadını Balakənə aparmaq lazımdır, mən də aparmışam. Mən Zeynəb xanım hansı məqsədə getdiyini bilməmişəm".
Cinayət işi materialında yazılar ki, sərhədcilər rüşvət müqabilində Z. Abdullayevanın başqasının pasportu ilə ölkəni tərk etməsinə şərait yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Hüseyin Abdullayevin ana-sı da ittihəmi qəbul etməyib. Deyib ki, bacısının xarici pasportu ilə ölkəni tərk etməyib. Onun sözlərinə görə, sadəcə olaraq, saxlanılan zaman bacısının xarici pasportu da onun çantasında olub.

Məhkəmə prosesi davam edir.

□ **İlkın MURADOV,**
Musavat.com

Aprelin 15-də Rusiya-nın təşəbbüsü, həmsədrlerin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Moskvada keçirilən Qarabağ danışqlarında bir sıra anlaşmalar əldə olunduğu rəsmən bəyan edildi.

Bununla bağlı həmsədrlerin bəyanatında detallı məlumat verilməsə də, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov metbuata açıqlamasında bir sıra məqamlara aydınlıq getirdi, razılaşmalardan bəhs etdi. Diq-qətəkən budur ki, Azərbaycan XİN-in başçısı ermənistanlı həmkarı ilə keçirdiyi bədəfəki görüşü müsbət qiymətləndirib, danışqların faydalı və substantiv keçdiyini bildirib. E.Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: "İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm də Azərbaycan və Ermənistən tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik".

Aprelin 17-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskvada Azərbaycan və Ermənistən xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə edilən razılaşmalar faydalıdır. Maraqlıdır ki, Lavrov da təfərruatlara varmaq istəmə-

Lavrovun "məxfi" dediyi Moskva danışqları

Bu danışqlarda hansı məxfi razılıq və ya təklif ola bilər?



diyini, təfərruatların məxfi olduğunu deyib: "Moskvada bazar ertəsi keçirilən görüşün yekunlarına görə humanitar tədbirlərlə bağlı görüşün yekun birgə bəyanatında müfəssel şəkildə qeyd olunub. Bu tədbirlərin məzzi vəziyyəti

xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə seylər göstərmək zəruretinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, həbələ insan-

lar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstek verməkdir".

Dağılıq Qarabağ munaqışının bu danışqlar çerçivəsində həllinə dair 2016-ci ildə verilən təkliflərə toxunan S.Lavrov xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyi bildirib: "Həmin təkliflərin məzjinə gəlince, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlerinin bir çox açıqlamasında təsbit olunmuş ya-naşmala uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddərətinin təyini, müdaxilələrə və güc tətbiqinə yol vermək, həbələ prinsiplərinə

əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir".

Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, həbələ ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal getirib: "Orada işlərin bütün teməl istiqamətləri göstərilir. Təfərruatlar isə təbii ki, məxfidir".

Bəs Elmar Məmmədyarovun və Sergey Lavrovun hələ demək istəmədikləri, gizli saxladığı neler ola bilər?

Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat" a bildirdi ki, Rusiya tərəfi son dövrlərdə Qarabağ munaqışını ilə bağlı fəallaşır. Dağılıq Qarabağ məsəlesi ətrafında bir hərəkətlənmə müşahidə edilir. Rusiya Amerika və Avropa İttifaqının Dağılıq Qarabağ məsələsinə diqqətinin

artdığını, müəyyən təkliflər irəli sürdüyü görür. Rusiya nazirlərin Moskvada görüşünü təşkil etməklə hansı razılaşmalar əldə edildiyini bəyan etməklə münaqışının tənzimlənməsi məsələsində söz sahibi olduğunu bir daha nümayiş etdirir: "Yəqin ki, Rusiya elə bir təklif edir ki, bu, həm Azərbaycan, həm də Ermənistən tərəfindən qəbul edilecek məsələ olsun. Ehtimal etmək olar ki, mərhələli həll planı əsasında ilkin olaraq 5 rayonun azad edilmesi məsələsi müzakirə edilib, Rusiya bu təklifi ola bilsin, yenidən gündəmə gətirib. İstisna deyil ki, Azərbaycan və Ermənistən rəhbərliyinin son mövqeyi ifadə olunmadığından məsələnin hələ məxfi olduğunu bəyan edirlər. Münaqışə artıq böyük güclərin diqqət mərkəzindədir. Rusiya da bunun fərqliyindən. Ola bilsin ki, Moskva görüşündə müəyyən irəliliyişlər olub. Ola bilsin Moskva Avropa İttifaqının hansı təkliflərinə alternativ variantlarını təklif kimi irəli sürüb".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

"Düşmən ölkənin təxribata əl atması Azərbaycana böyük şans yaradır"

General Yaşar Aydəmirovdan şok açıqlama:

"Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün hərəkətə keçə bilər..."

• şəhərə Ermenistanın Azərbaycana qarşı məkrli niyyətlərinin iddəfələrə şahidi olmuşuq. Cox da uzaq keçmişə getmek lazımdır. Şuşa işğal olunan gün Azərbaycan və Ermənistən rəhbərliyi İranın vasitəciliyi ilə Tehranda danışqlar aparırdılar. Bu mənədən Moskva görüşündə humanitar əlaqələrin qurulması ilə bağlı əldə olunan razılaşmadan uzaqgedən nəticələr çıxarıb bunun sülhə aparacağına güman etmək sadələvhəliyələr olardı. Ele Ermənistən rəhbərliyinin son zamanlar sergilədiyi mövqə də təxribatların hər an baş verəcəyini deməyə imkan yaradır.

Vyana görüşü vaxtı ki bütün ərazilər daxildir.

ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistən müdafia işlər naziri David Tonoyanın "yeni mühərbiə yeni ərazilərdir" açıqlamasından sonra erməni hərbi birşəmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Publikazəxəber verir ki, Tonoyanın bu açıqlaması ritorik xarakter daşışa da, işgalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusiət Azərbaycan torpaqlarını işğal edən Ermənistəndən həmisi "Şimali Qarabağ" iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindən

mizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər "Arşaven" adlanıdırları Başkənd qəsəbəsinə "Azərbaycanın işğali altındadır" olaraq təqdim etməyə çalışıllar və bildirilər ki, "Arşaven" (Başkənd) "Şimali Artsax"ın (Şimali Qarabağ) açarıdır".

Bunun fonunda ABŞ-da erməni diasporu öündə "yeni mühərbiə yeni ərazilərdir" bəyanatı verən Tonoyanın ölkəsinə qayğıdan sonra ilk olaraq Gədəbəy sərhədinə gelişmiş və iddia etdi ki, Başkənd qəsəbəsinə müşahidə etməsi ne dərəcədə təsadüfürdür? Proseslərin analizi Ermənistən Azərbaycana qarşı mümkün təxribatının məhz Başkənd qəsəbəsi istiqamətində ola biləcəyini deməyə əsas verir.

Yeri gəlmışkən, erməni mediası Tonoyanın bu istiqamətdən Azərbaycan ərazilərinə qəngin halda baxması-

na xüsusi yer ayırib və günlərdə erməni nazirin pejmürdə fotosunu yaymaqdır. Belə düşünmək olar ki, Paşinyan hökuməti xalqa "parlaq qələbə" dadızdırmaq üçün mümkündür ki, xain hərəkətə el atsın. Lakin eksperimət fərqli düşünür.

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, düşmən belə təxribata əl atmağa cəsarət etməz: "Birinci, əger onlar fikirlərilsə ki, biz Qazağın işğal altında olan kəndlərini, hənsi ki, Dağılıq Qarabağa aid olmayan Yuxarı Əskipara, Aşağı Əskipara və digər yaşayış məntəqələrini unutmuşaq, böyük səhv edirlər. İkinci də, onlar çox gözəl bilirlər ki, Azərbaycan tərəfi genişliyələrə döyük əməliyyatlarına başlamaq üçün bəhane axtarır. Düzdür, biz danışqlara sadıq. Amma danışqlar kifayət qədər uzandı. Odur ki, mən problemin birdəfəlik həlli üçün hərb variantını görürem. Ona görə de Ermənistən mühərbiə böyə başlasa, Naxçıvanı-

yük şans yaratmış olar. Budəfəki döyüslərdə artıq biz xırda bölmələrdən istifadə etməyəcəyik, bir neçə hərbi birləşmələri döyüslərə cəlb edəcəyik. Əger aprel döyüslərində bir neçə kiçik bölmə düşməni sarsıtdısa, hərbi birləşmələrimiz bu dəfə onlara felakətlər yaşıdadacaq. Üç il əvvəl iki bölməmizin döyüslərinin məntiqi nəticəsi olaraq onlar bütün komandanlığı, döyük təminatı rəislərini, müdafiə nazirini də, baş qərargah rəisini də dəyişdilər. Bu dəfə də bizi, sadəcə, bəhanə lazımdır. Ona görə də düşmən risk edib bu təxribata gedən deyil, sadəcə, söz oyunundan istifadə edir".

Y.Aydəmirov Ermənistən sərhədboyu təxribatlara əl atması ilə Rusiyani, yaxud KTMT-ni savaşa cəlb etmə cəhdələrini də mənasız saydı: "Ruslar bele bir addıma getməzlər". Bununla belə, general ayıq-sayıq olmağıımızı vacib saydı. Bildirdi ki, ikinci Qarabağ savaşı başlasa, Naxçıvanı-

şun Ordusunun bölmələri bu dəfə müşahidəçi qalmayaçaq: "Naxçıvandakı ordu hissələrimiz passiv oturmayaçaq". Y.Aydəmirov Gunnüt əməliyyatından sonra Laçın dəhlizine aparan yolun da nəzarət altına alındığını və düşmənin ehtiyat qüvvələrinin məhv edilməsi üçün münbit şəraitin temin edildiyini təsdiqlədi: "Hələ yaddan çıxartmamalyıq ki, Naxçıvana gedən Mincivan-Mehri-Kerçivan dəmir yol hissəsi Azərbaycan dəmir yollarına aiddir. O dəmir yolu hər zaman Azərbaycanın balansında olub, bu yol bizimkidir. O dəmir yolu reisi vaxtılı Ayrepetov fəmiliyalı Baki ermenisi idi, amma ölüne kimi deyirdi ki, mən Azərbaycanın çörəyini yeyirəm, bu dəmir yolu xətti hamisi Azərbaycanındır. Deməli, beynəlxalq hüquqa əsasən, Azərbaycanın o dəmir yolunu açmaq üçün hərbi əməliyyatlar keçirmək hüququ var".

□ **Cavid TURAN,**
"Yeni Müsavat"





Elinanın faciəsi və üç gün ömrü olan hiddət

Xalid KAZIMLI

Mərhüm Elinanın rəfiqəsinə göndərilən hədə, təhqir, söyüd dolu səs yazısını dinləyəndə adam istər-istəməz fikirləşir ki, bu jərqonda danışan adam(lar) hər şeyə qadirdirlər, onlar hər şey edərlər.

Ayrıca özünü "qlamurlar"dan sayan bir qadın o qədər pis söyüdü popurri kimi necə ard-arda düzə bilir, mat qalmalı işdir. Ömrünün uzun illerini qadın həbsxanasında keçirmiş stajlı məhbuslar belə o cür zəngin jərənə, latayırlı dildə danışırlar.

Təhdidlərin məqsədi isə birdir: zərərçəkən tərəf sussun, intihar həddinə çatdırılmış, iki saat boyunca tibbi yardımdan kənar tutulmuş, köməksiz vəziyyətə salınmış, bir növ girov götürülmüş 14 yaşlı uşağın qanının batırılması na mane olmaq istəyənlər geri çekilsin.

Kəsəsi, kimlərinse məqsədi cinayətin ört-basdır ediləməsinə nail olmaqdır.

Hiss olunur ki, cavabdeh təref bu məqsədə istənilən yolla çatmaq ezmindədir. Buraya tələbkar tərefi qorxutmaq və şantaj etməkdən tutmuş, uzun illər ərzində qazanılmış əlaqələrin və vəsaitlərin "səmərəli" istifadəsi də da-xildir.

Hər şey göz önündədir. Məktəb direktorunun ev dusığı edilməsi, İH başçısının müavininin quru bir ifadəsinin alınması heç də ciddi cəzalar deyil. Güman ki, bu kimi tədbirlər ictimai hiddəti müəyyən qədər səngitmək üçündür.

Bir müddətdən sonra ajiotaj tamamen bitəcək, Elinanın intiharı-qətli unudulacaq, o zaman indiki cavabdehlərin üzərində bütün ittihamlar götürülecek və onlar öz fəaliyyətlərinə qaldıqları yerdən davam edəcəklər.

Ictimai hiddət isə həzin-həzin səngiməkdədir. Bir həftə öncə sosial şəbəkələr, saytlar, telekanallar Elinanın intiharı barədə xəbərlərle dağılırdı. Hər kəs öz mövqeyini açıqlayır, hiddətini bildirir, səbəbkarlara cəza tələb edirdi. Bu gün gündəm dəyişib, başqa məsələlər müzakirə olunur.

Ictimai-siyasi gündəmin fitrətində var, istənilən mövzunun ömrü uzağı üç gündür. Sonra başqa mövzular çıxır və artıq bütün şəhdi-şirəsi getmiş mövzu arxa plana keçir. Ona görə də bəzən gündəmdəki mövzu ətrafında gedən müzakirələrin hərəretində həyecanlanmağa, "gündəm-dəyişme" qayğısı çəkməyə lüzum yoxdur. Onsuz da, özü dəyişir.

Budur, indi əksinədir, mövzunu gündəmdə saxlamaq, ictimaiyyətin diqqətini bu mövzuya yönəltmək çətindir. Yenə bir çoxları kamara qarşısında gecə paltarında erotik rəqs edən müğənni qadının "biabırçılığı"ndan, bəziləri başqa bir müğənninin efridə biədəb sözər işlətməsindən danışır, yazar. İtmiş iti üçün ağlayan qadının videosu da, rus dili öyrənərkən "spokoyni noči" evəzine "ispasibo, konşu" deyən uşağın görüntülərinin trend olması da, müasir genclər demisək, başqa bir temadır.

Həni o bir həftə əvvəlki hiddət? Ədalət yerini tapdımı? Tapmadı. Günahkarlar cəzalandırıldı? Cəzalandırılmışdı. İctimai müzakirələr "Yaxşı nədir, pis nədir" sualının də-qiq cavabını verdidi. Vermədi.

Sadəcə, hərəmiz əlimizdəki "dayan, doldurum" növlü silahdan havaya bir atəş açdıq, bir-iki qəzəblə status yazdıq, məsələ bitdi.

Hər işimiz beledir. Çox tez-tez hansısa mövzu ətrafinə tozanaq qaldırıraq, əsib-coşurraq, amma üç gündən sonra unudurraq, kütləvi hiddətimizə səbəb olan vəqənin sonuna çıxmadan, ciddi bir nəticəyə nail olmadan başqa bir, həm də qat-qat əhəmiyyətsiz mövzunun müzakirəsi-nə başlayırıq.

Elinanın müsibəti isə sıradan bir şey deyildi. O qızın ölümündə bu və ya digər şəkildə 10-dan artıq adam iştirak edib. Onlar 14 yaşlı bir qızçıqası qovublar, təqib ediblər, axırdı özünü uçurumdan (məktəbin 3-cü mərtəbəsindən) atandan sonra da əl çəkməyiblər və onun fiziki yoxluğuna nail olublar. İndi heç biri məsuliyyət daşımaq istəmir, cəzadan yayınmaqdən ötrü yalnız söyüslərdən ibarət bir leksikonla "terror rüzgarı" əsdirlər.

Ötən həftənin bu günləri ictimaiyyət "qanbatırma" cəhdlərinə görə də çox qəzəbləydi. Artıq o qəzəb keçib.

Yazlıq Elina... Gərək sənin asfalta qalan, sonradan yuyulan qanın batmasın.

Aprelin 17-de Ali Məhkəmənin sədri Ramiz Rzayev 2018-ci ildəki fəaliyyətlərinə dair mətbuat konfransı keçirib. Sədr bildirib ki, 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246.920 iş, o cümlədən 224.584 mülki, 5029 iqtisadi, 17.307 inzibati mübahisələrə dair işlər baxılıb. Onun sözlerinə görə, 2017-ci ilə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb.

539 işlərdən 11.421 işe ümumi, 1118 işe isə hərbi məhkəmələr tərəfindən baxılıb".

Sədr qeyd edib ki, respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ilde ümumi məhkəmə edilənlərin sayı 2017-ci ilə nisbətən

məhkəmə zalına buraxılma-ması düzgün deyil. R.Rzayevin sözlərinə görə, istənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər: "Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var.

Otən il məhkəmə edilənlərin Sayı

1300 nəfər azalıb

Ali Məhkəmə sədri Ramiz Rzayev: "Vətəndaşların məhkəmələrə inamı təmin edilməli, süründürməçilik halları aradan qaldırılmalıdır"

R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci ilə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.

Ali Məhkəmənin sədri eləvə edib ki, məhkəmənin mülli-kı, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub".

Sədr eləvə edib ki, prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminde islahatların dərinleştirilməsi məhkəmə-hüquq sisteminin yeni strateji yol xəritəsidir: "Fərmandanda məhkəmə-hüquq sisteminin bütün fəaliyyət istiqamətləri müəyyən edilir. Ədalət məhkəməsinin keyfiyyətinin artırılmasına nail olunacaq, müəyyən edilən nöqsanlar aradan qaldırılacaq. Fərmandanda nəzərdə tutulan göstərişlərin vaxtında yerinə yetirilməsi üçün hər bir hakimin üzərinə böyük məsuliyyət düşür. Vətəndaşların məhkəmələrə inamı təmin edilməli, süründürməçilik halları aradan qaldırılmalıdır. Araşdırımlar göstərir ki, bu sahədə hələ də vətəndaşları narahat edən nöqsanlar var. Buna görə hər bir hakim dəyişikliklərə özündən başlamalıdır".

R.Rzayev bildirib ki, fərmandan bütün məhkəmələrin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçılıq, qərəzsizlik, aşkarlıq, hər

kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının təsbit edilmiş ədalət mühamiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə edilir.

Ali Məhkəmənin sədri qeyd edib ki, prezidentin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələrə tərəfindən 6 mindən çox məhkəmə barəsində tətbiq edilib: "Onlardan 1700-dən çox məhkəmə cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkəmən cəza müddəti azaldılıb. Bundan başqa, 390-dan çox məhkəmən cəzaçəkme müəssisəsinin növü dəyişdirilərək yüksəlləşdiriləbil".

Ali Məclisin sədri bildirib ki, 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 14.931 nəfər barəsində 12.539 cinayət işləri baxılıb:

"Fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görüllüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb. Fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək".

Jurnalistlərin suallarını cavablandırı R.Rzayev bildirdi ki, açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq və onların

Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır. Qalan bütün hallarda məhkəmələr hər bir vətəndaş, o cümlədən vəzifə borcunu yerinə yetirən jurnalistlər üçün açıq olmalıdır".

"Azərbaycanda bəzi hallarda boşanmaq istəyənlərin



1300 nəfər, yəni 9,5 faiz azalıb, bəraət alan şəxslərin sayı dəyişmədən eyni qalıb.

R. Rzayev mətbuat konfransında çıxişi zamanı problemləri kreditlərlə bağlı məsələyə də toxunub: O bildirib ki, prezidentin fiziki şəxslərin problemləri kreditlərin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemləri kreditlərlə bağlı işlərin icratı təxirə salınıb:

"Fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görüllüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb. Fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək".

Jurnalistlərin suallarını cavablandırı R.Rzayev bildirdi ki, açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq və onların

özləri deyil, vəkilləri məhkəməyə gelir". Ramiz Rzayev deyib ki, boşanmaq üçün məhkəmələrə müraciət edən ər və arvadın məhkəmə iclaslarına vəkillərini göndərmələri ailələr arasında barışmağa mane yaranan məsələlərdəndir: "Çünki onlar məhkəməyə özləri gelmədiyi halda barışmaları mümkünüz halə çevrilir".

Sonda onu da qeyd edək ki, mətbuat konfransında jurnalist İmdad Əlizadə Ali Məhkəmənin sədrindən atası Əli Əliyevin ölümü ilə bağlı işə ədalətli baxılması xahişini etdi. R.Rzayev jurnalisti dinleyərək, məhkəmələrdə bütün işlərə obyektiv baxıldığını diqqətə çatdırıldı. Eyni zamanda məlumatları dəqiqləşdirərək, işlə maraqlanacağını vurguladı.

□ **Əli RAİS,**
"Yeni Müsavat"
Fotolar müəllifindir

Maraqlı təsadüf oldu. Yaziçilar Birliyinin girişində yənə də Xalq yazıçısı Çingiz Abdullayevlə rastlaşdım. Kəçən dəfə də birliyin sədri, Xalq yazıçısı Anarla müsahibəyə getdiyim zaman elə eyni məkanda onun katibi ile qarşılışmış, hətta müsahibə üçün razılığımı da almışdım. Bu günlərdə 60 yaşımlı tamamlayan Çingiz müəllimlə müsahibenin 70 yaşınadək uzanmayacağı ümidi ilə ondan ayrırlıb sədrin ofaqına qalxdım...

Anar müəllim bu dəfə oludurca yorğun adam təsiri başlığını. Mənə elə geldi ki, bu yorğunluq onun ənənəvi olaraq gecə yarısından işləməsindən çox, ünvanına deyilən haqlı-haqsız təqnidlərə görədir. Elə səhbətin girişində özü də buna işare verdi, "eyni adamlara nə qədər eyni cavablar vermək olar" deyərək. Hər halda, ömrünün 82-ci baharını yaşayan yazının bütün bu təqnidlərə sinə gərməsi asan məsələ deyil...

Bələcə, səhbətə başladığ. Əvvəlcə son günlərin ən çox müzakirə olunan məktəbi qızın intihar hadisəsindən danışdı. Təessüfləndiyini bildirdi:

- Nə demək olar? Çox heyf. Çox təessüflənirəm. Çox pis faktdır. Allah rehmətələsin! Səbəbələri nədir, bilmirəm. Amma intihar həmişə olub. Bütün dünyada, həmçinin bizdə daim olub. Bəlkə də indi dəha kütləvi xarakter alıb. Son statistikani bilmirəm. Amma bir vaxt oxumuşdum ki, ən çox intihar olan ölkə İsvəçidir. Halbuki rifahı ən yüksək olan ölkələrdəndir. Məsələn, o vaxt vəziyyəti çox ağır olan Hindistanda intihar çox az idi, neinki İsvəçdə. Deməli, bu, sosial məsələlərlə bağlı deyil, nədirse, başqa şeydir.

- Deyəsan, heç yaradıcılığınızda intihar mövzusuna müraciət etməmisiniz...

- Yox, müraciət etməməməm.

- Anar müəllim, Milli Məclisin iclasında deputat Fazıl Mustafa prezidentlə görüşən yaradıcı insanları təbrik etmişdi. Deməsi ki, dövlət başçısı ilə görüşdə biri heykəl məsələsini, digərləri başqa məsələləri qaldırdı, amma çap məhsullarına, kitabə tətbiq olunan ƏDV-dən kimsə danışmadı...

- Mən öz yazında yazmışdım. Size bunu deye bilerəm ki, mən Fazıl Mustafaya hörmət edirəm. Amma deyir ki, orada oğullar atalarının heykəli məsələsini qaldırdılar. O görüşdə iki adamın heykəli məsəlesi qaldırıldı: Hacı Zeynalabdin Tağıyev və Mirzə Cəlil Məmmədquluzadənin. Heç birinin də oğlanları orada iştirak etmirdi.

- Mirzə Cəlilla bağlı təşəbbüs sizdən gəldi...

- Bəli. Mən demişdim, Tağıyevi də Bəhram deməndi. Nə men Mirzə Cəlilin oğluyam, nə də Bəhram Tağıyevin oğludur. Bir də bu Mirzə Cəlildən nə istəyirler? Yaxşı, bu, yanib, canını qoyub millətin yolunda. Biri başlayır ki, Mirzə Cəlil milleti təhqir edib, o birisi deyir... Allah eləyeydi ki, onu təqnid edənlər Mirzə Cəlilin yüzdə bi-

ri qədər bu milləti sevəydi. Milləti sevmək millətin sağlığına bəlağlı tost demək, xalqazanmaq üçün populist çıxış etmək deyil. Milləti Sabir, Mirzə Cəlil, Zərdabi, Mirzə Fətəli kimi sevmək lazımdır ki, nöqsanlarını, qüsurlarını da görsən və çalışasən ki, onları aradan qaldırasan. İndi elə bil dərvish məstəli şahlar, molla ibrahimxəllər, şeyx nəsrullahlar... Mirzə Fətəlidən, Mirzə Cəlildən qısaşalar. Ele bil təzədən xurafat, cəhalət dövrüne qayıdırıq və cəhalət nöqtəyinə-nəzərindən en işqli adam-

ucuz şöhrət hərisinin ləçər söyüslərinə cavab verməyi ləyaqətimə siqışdırıram...

- Elə isə qaydaq heykəl mövzusuna. Anar müəllim, məgər Mirzə Cəlili sevmək ona heykəl qoyulması ilə ölüçlülür? Bəlkə onu dərindən oxumaq, öyrənmək, dərk eləmək daha faydalı olardı?

- Şübhəsiz. Amma bunun birini niyə o birinə qarşı qoyurraq ki? Onda gərək başlayaq ki, Nizamini, yaxud Füzulinini oxumaq daha yaxşıdır, ona görə heykellərini sökək. Hərəsinin öz yeri var. Füzulinin də, Nizamini də, Mirzə Cəlili, Sabi-

ra niyə heykəl qoyursunuz. Biz hələ bizi yaxın olanları demirik, Mirzə Cəlili, Tağıyevi deyirik ki, onların ölümündən az qala 100 il keçib.

- Siz Rəsul Rzani da demirsiniz...

- Yox. Rəsul Rzani başqaları desin də. Mənim deməyim lazımdır. Başqaları lazımlı, deyər. Onu dərk edənlər varsa, nə vaxtsa bu məsələni qaldıracalar.

- Nə zamansa Bakıda, elə Yaziçilar Birliyinin binası öündə Anar heykəl qoyulmasını istərdiniz?

- Yox, mən heç vaxt elə fi-

Dedim, Musa Yaquba nə olub ki? Yubileyini keçirdik, indi istəyi nedir? Xoş niyyətlə zəng etmiş olsayırlar, belə başa düşmək olardı ki, yubileyini keçirmişik, indi bəlkə başqa bir arzusu var. Nədir arzusu? Bilim və çalışım, yerinə yetirim. Qəsdən zəng etmişdilər. Devidiklərimi də qəsdən elə yozduclar ki, Anar dedi yubileyini keçirmişik, daha nə istəyir? Mən belə kobud cavab vermək istəməm. Sözün intonasiyasını dəyişib mətbuata çıxarımda başqa cür mənə verir. Musa Yaqub mənim yaxın dos-

şəm. Mənim 2010-cu ildə çıxan "Əsrin əsiri" kitabımda da o müraciəti vermişəm. Oxub yoksunlar ki, o vaxt təqdim etmişəm. Bunlar indi ayılbalar. Axi heç olmasa bilin, mətbədən agah olun, ondan sonra məni günahlandırmı!


- Bəs sizin təqdimatınızın qarşısını kəsən kimdir?

- Mən bilmirəm. Nə bilim? - Hər halda, prezidentlə görüşdə məsələni yada sala bilərdiniz...

- Prezidentlə görüşdə də qaldırmışam. Şəxsi görüşdə. Ramiz Rövşənin məsələsini iki görüşdə qaldırmışam. Re-

"Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun"

Xalq yazıçısı Anar: "Bunların dərdi Musa Yaqub deyil, bunların dərdi odur ki, ara qarışdırınlar, mənə qarşı kampaniya başlatsınlar"



"Paxılılıqdan qovrulan ucuz şöhrət hərisinin ləçər söyüslərinə cavab verməyi ləyaqətimə siqışdırıram"

lərimizə hücum edirik. Ele bil qaranlıq işqidan qısaş alır. Yادlımdadır, sovet vaxtı ermənilər Moskvaya donos yazardılar ki, Mirzə Cəlil millətcidir, hətta faşistdir. Ona görə ki, "Usta Zeynal" hekayesində belə bir cümlə var... Özü də avam bir adam olan Usta Zeynal deyir "erməni qorxaq bir millətdir, padşahi-zadı da yoxdur". Mirzə Cəlil bunu ironiya ilə yazıb. Amma ermənilər bu cümləyə görə onu millətçi, faşist adlanırdılar. İndi bizimkilər başlaşırlar ki, Mirzə Cəlil millətçi deyil. Millətçi deyil, milləti sevən adamdır. Millətçi o adamdır ki, bu milləti sevən, onun yolunda canını fəda eləsin, bütün ömrünü bu işe həsr eləsin, necə ki, Cəlil Məmmədquluzadə, Sabir həsr edib.

- Yeri gəlmışkar, Fazıl Mustafa bu günlərdə sizin cavab yازınızı reaksiya verdi. Deputatın reaksiyasını necə qarşıladınız?

- Müsbət qarşıladım. - Maraqlıdır, bəs Əkrəm Əylislinin sizə ünvanlanmış sərt fikirlərinə münasibətiniz necə oldu?

- Paxılılıqdan qovrulan

ri, Mirzə Fətəlini də oxuyaq. Amma onların hamisini Bakıda heykelləri var, Mirzə Cəlilinse yoxdur.

- Sirməmməd Hüseyinov bir müddət əvvəl deməsi ki, həykəller məsələsi ilə qurtarmaq lazımdır. Əks təqdirdə, gərək Bakı heykəllər şəhərinə çevrilsin. Onun fikrincə, heykəl qoymaqdansı, Rəsulzadə ideyalarını yaymaq, əzzələmək lazımdır...

- Bunlar bir-birinə zidd olan məsələ deyil ki. Qəribə şeydir. Mən bu məntiqi başa düşmüyəm. Kim deyir ki, oxuma? Oxuda, təbliğ də elə, müzakirə də elə. Amma heykəlin na manəciliyi var? Bəlkə də gəlib heykəlin karşısındakı duran adam Mirzə Cəlili tanıyar, düşünər onun haqqında, gedər əsərini də oxuyaq. Mən düşünürəm ki, Bakıda Məhəmməd Əminin də heykəli olmalıdır, Əlimerdan bəyin də, Tağıyevin də - sağ olsun, Bəhram Bağırzadə dədi - Mirzə Cəlilin də... Moskvada kimlərin heykelləri yoxdur? Lap təzə önlərin belə. Plesetskayyanın, Vıotskinin, Akucavanın var. Onda gərək deyək ki, onla-

kirlərə düşmürəm. Nə özüm heykəl istəyirəm, nə də ki... Cavan yazıçılar üç dənə şeir yazasdən sonra özlərinə heykəl qoyulmasını istəyirlər. Mən ona görə yazmışdım ki, çox tez heykelleşməyin!

- Hər halda, 32-ci ildə Yaziçilar Birliyinin sadri olan şəxsəndən, qurumun ən uzunömürlü sədrindən səhərbət gedir. Birliğin qarşısında nə zamansa heykəlinizin qoyması ruhunuzu şad edərdi...

- Yox, o qədər müştəri olar ki... Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, ara qarışdırınlar, mənə qarşı kampaniya başlatsınlar. Yaxşı ki, Musa da bildirdi ki, onun adından yazıb. Yazmışdır ki, guya Musa deyib Anar qorxur. Mən Buy奴uz meşəlindəki aililərdən başqa heç nədən qorxmuram, nədən qorxacağam? Mən Musanı ən yüksək ada təqdim etmişəm, qorxsayıdım, təqdim edərdim, yaxud yubileyində iştirak edərdim?

- Anar müəllim, bu yaxılarda Musa Yaqubla bağlı geniş müzakirələr oldu. Xüsusilə də sizin "Musa Yaqub nə istəyir, yubileyini də keçirmiş" deməyiniz birmənli qarşılıqlıdır. Bu, doğru idim?

- Dediym kimi, mən gecələr işleyirəm. Gecə saat 3-dək işlədim, gec yatdım. Səhər 9-da telefon zəng çaldı, götürdüm. "Musa Yaqubun vəziyyəti ilə bağlı nə fikirdəsiniz?"

tum olmasa da, hörmət bəslədiyim insandır, illerle xoş, çox məhribən münasibətlərimiz var, bir nəslə mənsubuq. Özü yox, başqa birisi də zeng edib mənə desəydi ki, onun ehtiyaçı var, əlbəttə, çalışardım ki, kömək edim. Amma bunu etməkdən... Bunların dərdi Musa Yaqub deyil, bunların dərdi odur ki, ara qarışdırınlar, mənə qarşı kampaniya başlatsınlar. Yaxşı ki, Musa da bildirdi ki, onun adından yazıb. Yazmışdır ki, guya Musa deyib Anar qorxur. Mən Buy奴uz meşəlindəki aililərdən başqa heç nədən qorxmuram, nədən qorxacağam? Mən Musanı ən yüksək ada təqdim etmişəm, qorxsayıdım, təqdim edərdim, yaxud yubileyində iştirak edərdim?

- Rəşad Məcidin bir açıqlamasını oxuduğunu də, Musa Yaquba xalq şairi adının təqdiməsi üçün illər öncə təqdim etmişəm. - Anar müəllim, səmimi deyin, bu "etiraf" yorğunluqdan irəli gəlmir ki?

aksiyası da, mənə, müsbət olub. Olacaq da. Qaçqaça devil ki. Yəqin ki, olacaq. Mən gümən edirəm ki, lap yaxın zamandırda olacaq.

- Anar müəllim, səmimi da-nışırıq. Musa Yaqub o halnaddadır. Xəstə insana da baş çəkərlər, ondan giley etmələr, elə deyilmə?

- Bəyəm mən kimdənə giley edirəm? İndi imkan olar, gedərəm. Mən özüm də xəstəyəm, mənə də baş çəkin deyirmə?

- Amma sizin elə bu günlərdə Çingiz Abdullayevin kitabından təqdimatında gördürük... - O, Bakıdaydı. Amma rəyona getmək üçün hər zaman imkan olmur. İmkən düşən ki mi Musanın yanına məmən-niyyətlə gedərəm, Musaya münasibətim çox yaxşıdır. Amma məni məcbur eləməsinər. "Hə, sən getmədin, deməli, çox pis adamsan". Belə deyiləndə eksinə, höcətə düşürəm, deyirəm mən sizin sözünüzde oturub durmuram. İcazə versinlər, mən öz ağlıla hərəkət edim.

- Bildiyinizə görə, Musa müəllim ayıldır Bakıdadır... - Bakıdadırsa, imkan edən kimi gedib baş çəkəcəm. Amma bizim aramızı da vurmasınlar. Ramiz də, Musa da, mən də eyni amala xidmət edirik, eyni ədəbiyyatın adamlarıyıq, eyni dilin daşıyıcılarıyıq. Niyə bizi bir-birimizə qarşı qoymalar? Niyə birini qaldırmış üçün o birini mütləq vurmaq lazımdır? Birinin heyranıansa, niyə o birinə qənim kəsilsən axtı? - Sizin haqqınızda gənc yazarlar daha çox sərt təqnid fikirlər yazırlar. Bu günlərdə Şəhriyar del Gerani yazımsıdı ki, "Anar şeiri bilmir, şairi də tanırı"...

- Mən də cavab yazdım ki, düz deyirsən, çünki 2 cildlik "1500 ilin oğuz şeiri"ni tərtib etmişəm. "Min ilin yüz şairi" adlı antologiya tərtib etmişəm, Türkiyədə çıxb. Təxminən 30 Azərbaycan şairi haqqında ayrıca məqalelərim çıxb. Nazim Hikmət haqqında ayrıca kitabım çıxb ve 100-ə qədər şeir tərcümə etmişəm. Ona görə də men şeiri bilmirəm, düz deyir, mən razıyam.

- Anar müəllim, səmimi deyin, bu "etiraf" yorğunluqdan irəli gəlmir ki?

(davamı olacaq)

□ Elşad PAŞASOV

FOTO: "YM"



Kitabla soğan arasında

Zamin HACI
zaminhaci@gmail.com

"Min gənə bir iti qorxudar, ancaq min it bir gənəni qorxutmaz"

(Mark Tven)

Gürcüstanda yaşayan dostum, qardaşım Seymour Baycan hərədənTİflisin ədəbi-bədii həyatından xəbərlərin linklərini atır, sanki mənə yanğıvərir. Misal üçün, bu yaxınlıda bir xəbər göndərmişdi, deyir, Gürcüstanda ispan ədəbiyyatına həsr olunan silsile tədbirlər keçirilir. Tədbirlərin zirvəsi isə payızda Nobel ödülü perulu yazıçı Mario Vargas Lyosa-nın iştirakı ilə olacaqmış.

Dünən isə mən gördüm bizim Azərbaycan Yazıçılar Birliyində turkiyeli tarixçi İlber Ortayı ilə görüş olmuşdur, ona AYB-nin fəxri üzvü vəsiqəsi verilmişdir. Ümid edirəm İlber müəllim həmin vəsiqə ilə rayonlara düşüb icra başçılarından araq pulu yiğmaz. Həmçinin ev, prezident təqaüdü, öd kisəsində operasiya dəftərlərinə adını yazdırıb Anar müəllimin gününü qara edən 2500 yazıçımızın sırasına qoşulmayıacaqdır. Açığlı, mən heç bilmirəm bu kişi kimdir. Bir dəfə yutub-da onun hansısa tarixi hadisə haqda çıxışına qulaq asmaq istədim, yarida yadım. Çünkü mənə elə gəldi çox uzun danışındı. Bir növ, spartalıların gününe düşmüştüm. Qədim əhvalat var bu temada. Deyir bir gün hansısa dövlətin elçisi Sparta hökmərinin yanına gəlir, danışmağa başlayır. Sözünü bitirəndə hökmədar deyir: "Sən o qədər çox danışdın ki, axırına qulaq asanda əvvəldə nədən bəhs elədiyini unutmuşdum. Əvvəli unutduğumdan axırı da başa düşmədim". Bir də mən bu İlber müəllimin AYB-dən qabaq Bakıda hansısa sünnet toyunda iştirakının fotosunu görmüşdüm. Yaxşı ardıcılıqlıdır. Milli mədəni tədbirlərimizn sıralaması həmisi bu cür olmuşdur. Bəlkə də Anar müəllim İlber müəllimi nəticəsinin kiçik toy mərasimində gətirmişdir. Xeyirli olsun, ayağı sayalı olsun, ilahi, amin!

Seymur bəyin Gürcüstandan göndərdiyi başqa bir xəbər kitabxana sistemi ilə bağlı idi. Orada Mədəniyyət Nazirliyinin də dəstəyi ilə ucqar kəndlərdə kitabxana qurmaq üzrə maraqlı projeyə başlayıblar. Həmin projeyə əsasən kənd dəyirmanlarında kitab guşələri, kitabxanalar yaradılır. Bizdə isə kənd kitabxanaları bu ildən rəsmi şəkildə ləğv edilmişdir, heç kim bilmir Mədəniyyət Nazirliyi onların yerində nə qayırmağı düşündür. Mən gürçü kəndlilərinə elə həsəd aparmaqda ikən Hövəsan qəsəbəsindən Osman Sərkərov zəng vurdu. Mən onun dərdini keçən il yazmışdım, əlac olmadığı üçün yenə aramaqdadır. Osman bəy 10 minə yaxın kitab toplayıb, istəyir Hövəsan qəsəbəsində kütłəvi oxu evi, bir kitabxana açınsın. Deyir millət oxusa cinayətkarlıq azalar. Həmin oxu evinə dəstək üçün yerli icra orqanlarına çox müraciət edib, baxan yoxdur. Kimə lazımdır kitab oxuyan camaat? Qoy savadsız olsun, heç nədən başı çıxmasın, beləsini idarə eləmək də asandır. Mən bunları Osman bəyə söylədim. Üstəlik, Gürcüstanda dəyirmanlarda yaradılan kitabxana sistemindən də bəhs elədim. Açığlı, müqayisəyə görə, misal çekdiyimə görə bir az peşənda oldum, çünkü qulağıma dəstəyin o biri başından nəsə tappılıtlı səsi gəldi, hansısa adamlar "Ayə, su gətirin, tez olun, kişiyə nəsə oldu!" deyə qışqırışdır və səs kəsildi. O gündən bəri ürək eləmirəm zəng vurub bəyin şəxsi kefini soruşum, qorxuram bəd xəbər eşidəm. İnşallah, yaxşı olar.

Bir də zəng eləsə deyəcəyəm ki, a kişi, get o kitablari dəyər-dəyməzinə sat, lap makulaturaya ver, bir parnik qayır, soğan ek. Bu yaz Hövəsan soğanının kilosu 7 manatı keçmişdi. Tolstoyun "Hacı Murad" əsərini isə mən bir müddət qabaq "Əli ve Nino" dükanından 2 manat neçə qəpiye almışdım. Bize Tolstoy yox, soğan lazımdır. Qarın qardaşdan irəlidir.

Ermənistanda polisin maaşı 20% artırılıb. Bu barede baş nazir Nikol Paşinyan özünün facebook sahifəsində yazıb. Paşinyan bunun həm də özünün vaxtılı verdiyi vədlərden biri olduğuna işarə vurub. Ancaq bəlliidir ki, erməni baş nazirin başqa, qat-qat mühiüm və hay-küylü vədləri də olub.

Onlardan biri və birincisi elbette ki, narazı xalqın güzəranının yaxşılaşdırılması, o sırada yeni iş yerlerinin açılması və ölkədən kütləvi köçü səngitməkle bağlı idi. Bu yöndə isə öten bir ildə heç bir müsbət nəticə qeydə alınmayıb. Paşinyan öz çiyini üzərində hakimiyyətə getirən kütlenin dolanışığı ağır olaraq qalır, ölkədən bir dəfəlik köçənlər azalmayıb, xarici borclar artıb, Ermənistana ciddi xarici sərmayə cəlb eləmək mümkün olmayıb. Üstəlik, nüfuzlu bəneləxalq maliyyə institutları yaxın illər üçün işçalı ölkə barədə iqtisad artımla bağlı yalnız mənfi rey verib.

Yeni hakimiyyət komandası hələ ki Rusiyadan alınan qazın qiymətində də əlverişli anlaşmaya nail ola bilməyib. İlkin əvvəlindən mavi yanacaq hər min kub metri 15 dollar bəhalaşıb. Ona görə ki, Moskva "iki stul siyaseti" aparan Paşinyanı heç cür "özünkü", "doğma" saya bilmir. Eyni zamanda hökumətə qarşı ictimai etirazlar böyüküb.

Məhz bu fonda erməni polisinin maaşının artırılması arətq Paşinyan hökumətinin xalqdan əzaqlaşması və arxasını güc strukturlarına söykənməsi kimi dəyərləndirilə bilər. Mənqıl də əgər Nikol Paşinyan sade əhalidən daha çox polisin qeydində qalırsa, deməli, en azından, verdiyi esas vədleri unutmağa və siyasi hakimiyyətin taleyindən, inqilabın nə vaxtsa onun başını "yeyəcəyindən" əndişə keçirməyə başlayıb. Yerli təhlilcilər də Paşinyan hökuməti üçün bədəbin sonluqlar "biçməyə" başlayıblar.

"Ermənistanda eyforiya dövrü artıq bitib və Nikolu çok qəliz zaman gözləyir". "Yeni Müsavat"ın məlumatına görə, bunu Ermənistən Politoloqları Assosiasiyanın prezidenti Amayak Ovabnisyan 1in.am portalına açıqlamasında deyib.

"Əger adamların vəziyyəti gündən-günə yaxşılaşaydı, əgər vəd olunan iqtisad inqilabı həyata keçirmək mümkün olsayıb və insanlar əmin olsayıdalar ki, ölkə düzgün istiqamətdə inkişaf edir, o zaman hökumət əleyhinə təhlükətənən və təhlükəsizlik məsələləri ko-



Paşinyan iki od arasında

Komandası "çat" verməyə başladı

Xalqın çiyində hakimiyyətə gələn erməni baş nazir arxasını polisə söykəyir; inqilab onun başını "yeyəcək"; erməni politoloq: "Eyforiya zamanı keçib..."

narazılıqlara göz yummaq və mitəsinin sədri, adıçekilən ya onları gözardı eləmək olardı", - deyə o bildirib.

Beləcə, öz xalqının çiyində hakimiyyətə sahiblənmiş Nikol Paşinyan artıq arxasını xalqa deyil, güc strukturlarına söykənməsi kimi dəyərləndirilə bilər.

Komanda yoldaşlarının Paşinyandan narazılığı təbii və anlaşılandır. Ona görə ki, bir azdan fiasco olacaq vədərə görə mesuliyyəti inqilabçı baş nazirle bələşmək lazımlı geləcək. Komandasını "Qəribin uşaqları"ndan təşkil edən Paşinyan isə siyasi konyunktura uyğun olaraq, təhlükəli "ikili oyun" oynamaqda davam edir. Yəni həm Qəribin, həm də Rusyanın onun əlinə qapılıb qalmaq hər bir hökuməti hədələyir". Bunu da erməni politoloq Paşinyan komandasının perspektivi barədə danışarkən deyib.

Yəni Nikol Paşinyan indi faktiki şəkildə iki "od" arasında qalmış kimidir. Bu vəziyyətdən qurtuluş yalnız Qarabağ məsələsində Azərbaycanla anlaşma ola bilər ki, o da göze dəyəmir...

Maraqlıdır ki, bu arada Paşinyan öz komandasında da "çatlar" qabarlıq şəkildə özünü bürüze verməyə başlayıb. Belə ki, N.Paşinyanın parlamentdəki "Mənim addımın" blokunda Ermənistən Mövcud hökumətinin apardığı siyaseti dəstəkləməyenlərin sayı artmaqdadır. Məlumdur ki, bu siyaset daha çox Rusiya yaxınlaşmanın imitasiya edir. Təsadüfi deyil ki, bu yaxınlarda parlamentin müdafiə və təhlükəsizlik məsələləri ko-

Rusiya-Ermənistən münasibətləri getdikcə daha da gərginleşir. Paşinyanın blokunda cəmləşən bir çox siyasetçilər Ermənistən qərbyönümlü siyaset yürütməsini istəyirlər. Buna görə də onlar siyasi rəqiblərinə aid müxtəlif

□ "Yeni Müsavat"ın analitik xidməti

Dağlıq Qarabağ məsələsində nə qədər ki, sülh sazişi imzalanmayıb, müharibə ehtimalı qalır. Müharibənin hər an baslaya biləcəyini bu yaxınlarda Azərbaycanın müdafiə naziri şəxson bəyan edib. Azərbaycan dövləti və xalqı özəri bütləyünün bərpə etməyə hazırlırdı və bunda israrlıdır.

Ermenistanla, yoxsa Nikol Paşinyan olaraq Ermenistanla müharibə etmək daha asandır?

Hərbi-siyasi ekspert Ramil Məmmədli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, təcrübəli dövlət başçısının olduğu ölkə ilə müharibə aparmaq daha çətindir: "Bu mənəda Serj Sərkisyanın im-

ordusunda köklü hər hansı dəyişikliyin aparılması müşahidə edilmir. Çünkü erməni cəmiyyəti orduda hələ de özbaşinalığın hökm sürdüyü bəyan edir. Bir söz-lə, Azərbaycan ordusunun imkanları istər Serj Sərkisyan, istərsə də Nikol Paşinyan Ermenistanın ordusu üzerinde qələbə çalmağa dumuzun arsenalında irimiq-yaslı döyükəməliyyatlarını hayata keçirəcək silah-texnika bazası tam formalaşıb. Bu imkan verir ki, Azərbaycan ordusu Qarabağda döyükəməliyyatları başlayarsa, Ermenistan ordusunun dərinlikdə yerləşən dayaq məntəqələrini, qərargahlarını, əməliyyat idarəetmə mərkəzlərini

Sərkisyanın, yoxsa Paşinyanın Ermenistani ilə müharibə asandır?

Hərbi-siyasi ekspert: "Ermenistan hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla iki cəbhədə müharibə aparmaq imkanına malik deyil"



Bu baxımdan danışqlar real nəticələr verməsə, müharibə təhlükəsinin yaranacağına hər kəs etiraf edir. Ermeni tərefinin mövqeyindən də belə görünür ki, onlar Azərbaycan ərazilərini işgal etdikdən və orada etnik təmizləmə apardıqdan sonra torpaqlarımızı qaytarmaq niyyətində deyillər. Bunun mənətiqində davamı isə müharibənin çox real olduğunu göstərir.

Ekspertlərə görə, vasitəcılər də ayrı bir yola imkan saxlamırlar. Onlar real addımların yerine imitasiyaya bənzər danışqlar təşkil etməkdə maraqlıdır. Bu danışqlar isə heç bir əhəmiyyəti olmayan görüşlərdən ibarətdir. Bəs Azərbaycan üçün başçıı Serj Sərkisyan olan



imkan verir".

Ekspert vurğuladı ki, müharibə başlayacağı halda Ermenistanın Azərbaycan ordusunu qarşısında uzun müdət tab gətirmək imkanı yoxdur: "Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenali, büdcəsi Ermenistan ordusunun bu imkanlarındanodefərlərə böyük. 2019-cu il üçün 3 milyard 37 milyon manat müəyyən edilib ki, bu da kifayət qədər sanballı göstəridir. 2019-cu ilde Ermenistanın hərbi büdcəsi 625 milyon dollardır. Bu il "Global Frepidower" Azərbaycan ordusunu hərbi qüdrətinə görə 137 ölkə arasında 52-ci yere layiq görüb ki, bu da Cənubi Qafqaz orduları arasında ən güclüdür. Ermenistan bu siyahıda 96-ci yerdədir. İndi or-

qıza zamanda məhv etsin. Burada söhbət təmas xəttindəki Ermenistan ordusunun müdafiə xəttindən yox, daha uzaq məsafədə düşmən hədəflərinin məhv edilməsindən gedir. Yəni bu, o deməkdir ki, ordumuzun imkanları düşmən bölmələrini qoşunlaşdırımla üz-üzə döyükə girmədən məhv edilə biləcək. Bundan başqa, Azərbaycan ordusunun Naxçıvandakı bölgələri Ermenistana daha ağır zərbə vurmaq imkanına malikdir. Ermenistan ise hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla iki cəbhədə müharibə aparmaq imkanına malik deyil. Ermenistanda kimin hakimiyyətdə olması bu vəziyyəti dəyişmir".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

TANAP Avropaya qazın nəqlinə hazırlaşır

Azərbaycanın "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən qazın Avropaya ötürülməsini təmin edəcək TANAP-in Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasının son mərhələsinə start verilib.

ONA-nın SOCAR-a istinadən verdiyi məlumatə görə, sözügedən proses çərçivəsində aprelin 15-dən etibarən sınaq məqsədilə sistemə qazın verilməsinə başlanıb.

Bu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq qazının nəqli üçün hazır vəziyyətə getirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi



olan üç böyük boru kəmərindən biri və SOCAR-in Türkiyədəki en böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərdə hərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə

müəssisəsi olan Cənub Qaz və Azərbaycan Enerji A.Ş (7%) şirkətləridir.

Kremlin "yaşıl ada" uğrunda çabalari...

Hüseynbala SƏLİMOV



Əvvəldən də deyildirdi ki, prezident R.T. Ərdoğan heç bir vəchle İstanbulu güzəştə getməz, çünkü bu meqa-şəhər onun üçün elə Türkiye deməkdir.

Odur, indi diqqətlər dəhəd İstanbul uğrunda hakim partiya ilə esas müxalifətin açıldığı savaşa yönəlibdir.

Demirlik burada hansısırı və ya konspirativ proseslər cərəyan edir, yox, sadəcə, hər səs, hər bir seçici uğrunda gərgin mübarizə gedir. Ümidiylik ki, tez zamanda bu problem də həllini tapacaq və hər iki tərəfi qane edən nəticə ortaya qoyulaqdır.

Bir məsələ də var, o, bir ay deyil ki, müzakirə olunur, dəqiq tarix deməyə çətinlik çəkər, amma ən azı iki-üç ildir ki, həmin mövzu gündəmdən düşmür, demək olar ki, elə bir gün olmur ki, media bundan yazmasın və yaxud da danışmasın.

Bəli, söhbət ABŞ-Türkiyə münasibətlərdəki gərginlikdən və ən çox da belə münasibətlərin yaranmasına rəvac vermiş bir məsələdən - Ankaranın Moskvadan S-400 rakət kompleksi almaq istəməsindən gedir.

Hazırda demək olar ki, məsələ tam həllədici məqamdadır, sehv etmirkəs, ortada cəmi bir neçə ayın söhbəti var - bundan sonra kompleks Turkeye təhvil veriləcək.

Amma okeanın o təyində da təslim olmaq istəmirlər, belə təsəvvür yaranır ki, Vaşinqton hələ də bu sövdələşmənə poza biliçeyini zənn edir.

Məsələnin detalları yetərinə bəlli dir. Bir dəha ərz edək ki, ABŞ "Petriot"larını Türkiyəyə satsayıb bəlkə də bu sövdələşmənə heç baş tutmadı. Amma problem də bundadır ki, satmır.

Nədən Vaşinqton özünün esas hərbi müttəfiqlərindən birləşmələri həvəsindən müdafia sistemini olmasına istəmir - doğrusu, bu sual bizim üçün də qaranlıq qalır.

Əlbətə, hakimiyyətlər arasında ziddiyətlər, bölgədəki hərbi balansı yenidən dəyişdirmək cəhdləri, hərbi-siyasi vektorların təzədən qruplaşması - bunların hamısı ortadakı ziddiyətlərin səbəbləri kimi çıxış edə bilər.

Amma ara-sıra Türkiyənin özündə də Moskva ilə isti münasibətlərin kime gerəkli olması, alınacaq rakət kompleksinin ölkənin müdafiəsi baxımından nə dərəcədə məqsədə uyğun olması ilə bağlı tənqidli fikirlər və hətta ciddi siyasi ittihad xarakterli bəyanatlar səslənir.

Məsələn, ötən günlərdə maraqlı bir təhlilə turkiyeli politoloqlardan biri çıxış etmişdi və müəllif iki mühüm məqamı diqət çəkmişdi.

Birincisi, onun fikrincə, öz siyasi problemləri, sırf daxili həkimiyət maraqları Türkiyə siyasi élitəsini Moskvaya sığınmağa məcbur etdi və hətta belə fikir də seslənir ki, ölkənin siyasi élitəsi Kremlin əşirinə çevrilibdi, hətta bəzən fərqinə vərmanan vələ Moskvadan formalasdırığı ittifaq və koalisiyalar qoşulur, Rusyanın barmağını təşəddigi istiqamətə yönəlirlər.

Əlbətə, biz bunun dərəcədə düzgün olduğunu deyə bilmərik. Amma həqiqətən də suallar çıxdır; məsələn, niyə görə Ankara N.Maduroya dəstək verən beş-on dövlətin cərəgesində olmalıdır? Niyə görə anti-Avropa və anti -ABŞ ritorikası Türkiyə hakimiyyətinin ifasında adice bir siyasi şurə olmalıdır?..

Axi indiyədək biz belə görmüşük ki, dövlət və hökumət başçıları hər sözlerini, cümlələrini on dəfə ölçüb-biçərlər ki, birdən bu, yanlış anlaşılır və münasibətlərde problem yaranır. Məsələn, Türkiye rəsmilərini dinləyən məlumatlış səxsin heç ağlına da gəlməz ki, bu ölkə NATO-nun üzvüdür, ABŞ-in regionda ən yaxın hərbi müttəfiqlərindən biridir.

İkinci, bir az əvvəldə də episodik olaraq qeyd etdi ki, alınacaq rakət kompleksinin ölkənin müdafiəsi prizmasından nə dərəcədə məqsədə uyğun olması da yerli təhlililər tərəfindən şübhə altına alınır.


O səbəbdən ki, Türkiye ordusu təkcə taktiki baxımdan deyil, texniki cəhətdən də tamamilə NATO standartlarına uyğun qurulmuş ordudur və Rusyanın bu sistemə müdaxiləsi hətta texniki baxımdan məqsədə uyğun sayılır.

Üstəlik, Kreml ABŞ-la Türkiyə arasındakı ziddiyətlərin derinleşməsindən maraqlıdır. Odur ki, prosesin onun üçün faydası rakət kompleksinin satışından gələcək bir neçə milyard dollardan da önemlidir. Neçə dəfə Ankaranın yenidən hərbi-siyasi seçim edəcəyi ilə bağlı rusiyalı siyasetçilərin "öncəgörəmə"lərini eştirmişik. Əslində buna Kremlin arzuları demək olardı, çünki Ankaranı NATO-dan və ABŞ-dan qoparmaq, təkcə quruda əhəmiyyətli mövqelərə çıxməq demək deyil, bu həm də Aralıq və hazırda uğrunda açıq savaş gedən Qara dənizlər baxımından önemlidir və bir az da dərincə getsək, Pyotr vəsiyyətlərinə adekvat bir hadisədir - düzdür, o, İstanbulu fəth etməyi düşünürdü, amma 21-ci əsrin prizmasından baxanda İstanbul üzərində nəzarətini bərqərət etmək və "yaşıl ada"ni öz cazibəsinə almaq Moskva üçün heç də onu fiziki mənəda fəth etməkdən az uğur deyil...

Partiya sədləri müxalifət-iqtidar dialoqundan danışdır

Sərdar Cəlaloğlu: "Təklif gələrsə, biz dialoqun hansı məsələ ilə bağlı keçirildiyinə, kimlərin dəvət olunmasına baxacağı"

İsgəndər Həmidov: "Bir zamanlar dialoqlar keçirilirdi və hesab edirəm ki, onların heç birinin faydası olmayıb"



Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdürü, deputat Aydin Mirzəzadə təmsil etdiyi partianın müxalifət-iqtidar dialoquna hazır olduğunu deyib.

O, modern.az saytına açıqlamasında qeyd edib ki, müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək:

"Dialoq ümumilikdə götürdükə mühit deməkdir. Tərəflərin öz mövqeyini bildirməsi, qanun və sivillik çərçivəsində polemikaya gedilməsi, öz argumentlərini irəli sürməkə səhəbət aparılmasıdır. Hesab edirəm ki, bu məsələdə problem yoxdur. Sosial şəbəkələrdə fərqli fikirlərin yayılmasını, iqtidar-müxalifət polemikasını görürük. Birbaşa dialoq səviyyəsində görüş məsələsinə gəldikdə isə Yeni Azərbaycan Partiyası hər zaman görüşlərə, dialoqlara hazırlıdır. Bu münasibətə qapıları hemişə açıqdır. Müxalifət tərəfindən görüşlə, hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər olarsa, bu, nəzərdən keçiriləcək. Üzvü olduğum partiya hər zaman Azərbaycanda demokratianın olmasına çalışır, müxtəlif fikirlərin səsləndirilməsinə hörmətlə yanaşır".

Bəs müxalifət nümayəndələri səslənən təkliflə bağlı nə düşünürler?

Əvvəlcə qeyd edek ki, öten sizimizda da bu barədə material dərc olunub. Həmin yazıda Ümid Partiyasının sədri İqbal Ağazadənin, VİP sədri Əli Əliyevin və AĞ Partiya başqanı Tural Abbaslının təklifi münasibətlərinə yer verilib.

"Yeni Müsavat"a danışan ADP sədri Sərdar Cəlaloğlu səslənən təkliflə bağlı aşağıdakılardı bildirib:

"Cəmiyyətdə hər zaman dialoqa ehtiyac, gərək var. Dialoq vacib məsələdir, lakin gərk dialoqun da nəticələri olsun, ciddi mövzulara bas edilsin ki, cəmiyyətin bu yolla dəyişiklik olacağına ümidiartsın. Yoxsa nəticəsi olmayan dialoq keçiriləndə, xalqın dialoqun münasibəti de pisləşir. Son nəticədə isə ciddi siyasi düşüncə siradan çıxır. Ona görə də təbii ki, dialoqa hazır olmanın özü yaxşı bir məsələdir. Ancaq dialoq real və gerçək nəticəyə getirməyəcəksə əks effekt verəcək. Təklif gələrsə biz dialoqun hansı məsələ ilə bağlı keçirildiyinə, kimlərin dəvət olunmasına baxacağı. Ondan sonra isə qərar verəcəyik. Siyasi dialoqun mahiyyəti müəyyən problemlərin həllində iqtidarla müxalifətin əməkdaşlıq etmesidir. Əgər biz problemi həll etməyəcəyiksem, orada nəticə olmayacaqsə, o zaman bunun adını dialoq qoymaq olmaz. İndiki halda hesab edirəm ki, islahatlar məsələsinin dialoqa çıxarılmasına ehtiyac var. Çünkü cəmiyyətdə islahatlar getmədiyi üçün cəmiyyət inqilabın doğru sürüklənir. Bu isə həm iqtidarın, həm müxalifətin, həm də dövlətin mənafələrinə ziddir. Vəziyyətdən çıxmək üçün isə islahatların düzgün yol xəritəsini müəyyən etmək, ictimai nəzarət mexanizmlərini təşkil etmek lazımdır. Bu kimi problemlər mövcudur və məsələnin müzakirə edilməsi daha vacibdir".

Milliyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov birmənələrlə bildirib ki, dialoq keçirilərsə, o, qatılmayacaq:

"Aydin Mirzəzadəyə hörmətim var. Ancaq dialoq məsələsindən naraziyam və iştirak etməyəcəm. Çünkü o insanlar Yeni Azərbaycan Partiyasında heç nəyi həll etməyib, qərar vermir. Sadəcə olaraq, boş-bos vədler havada qalacaq. Ona görə də özüm haqqında deyirəm ki, iştirak etməyəcəm. Bu, menim özümə aid fikrimdir. İdare heyəti müzakirə edər, kiminsə iştirak etmək istəyi olarsa, dialoq qatılı bilər. Bir zamanlar dialoqlar keçirilirdi və hesab edirəm ki, onların heç birinin faydası olmayıb. Dəfələrlə keçirilən dialoqun axırı boş çıxıb və xalq aldanıb. Dialoqun predmeti olmalıdır. Orada nəyin müzakirə ediləcəyi bilinməlidir. Sabah tutalım ki, dialoq keçirildi və qərar qəbul edildi ki, demokratik seçki keçiriləcək. Hər kəs bilir ki, bu, baş verməyəcək. Ona görə də men bəri başdan deyirəm ki, dialoq qatılmayacam".

□ Əli RAIS,
"Yeni Müsavat"

Azərbaycanla Avropanı Birliyi (AB) arasında bağlanacaq saziş strafında gələn müzakirələr böyükür. Xüsusi sənədin detallarının açıqlanmaması müəmmələ bir vəziyyət yaradıb. Ərazi bütövlüyü məsələsinin bir bənd kimi müqaviləyə salınır-salınma-yacağı yönündə səslənən fikirlər müzakirələrin əsasını təşkil edir.

ması bizim də inkişafımıza və güclənməməzə səbəb ola bilər. Odur ki, mən də bu sazişin imzalanmasının tərəfdarıyam. Ancaq biz AĞ Partiya olaraq nəyin bahasına olursa-olsun, bu sazişin imzalanmasının tərəfdarı da deyilik. Bu məsələdə bizim üçün, yəni AĞ Partiya üçün uzaqlaşsa, bu ölkələrin idarəetmə, yaşam və düşüncə tərzindən, hüquq sisteminə ayrıla bilməyəcək. Ona "qırmızı xətt"lər mövcuddur.

rına aiddir. Buraya Rusiya və İran kimi ölkələr daxildir. Azərbaycan bu ölkələrin yanında dursa, demokratik dəyərləri hakim dəyərlər kimi qəbul edən dövlətlərdən uzaqlaşsa, bu ölkələrin idarəetmə, yaşam və düşüncə tərzindən, hüquq sisteminə ayrıla bilməyəcək. Ona görə də Avropaya integrat-

Azərbaycanın mədəni dünya ilə yaxınlaşması, yeni texnologiya, yüksək təhsil və səhiyyə standartları, ədalətli məhkəmə sistemi, demokratiya və insan haqları sahəsində irəliləyiş və yüzlərə həyat seqmentlərində müsbət dəyişikliklər deməkdir. Təessüf ki, hələlik aparılan danışqların

Avropa Birliyi ilə bağlanacaq sazişə müxalifətdən reaksiyalar

Detalları məlum olmasa da, saziş cəmiyyətin əksər təbəqələri tərəfindən dəstəklənir. Avropaya sürətli integrasiyanın viza və digər məsələlərin həllində mühüm rol oynayacağı vurgulanır.

AĞ Partiya başqanı Tural Abbaslı sazişin Azərbaycanın maraqlarına uyğun olduğunu söylədi: "Əsliində bu saziş strafında konkret nəsə demək çox çətindir. Çünkü hələ də onun mətni ictimailəşdirilməyib. Demək olar ki, sazişin nədən ibarət olduğunu bilən kimse yoxdur. Bu da öz növbəsində narahatlıq yaranan səbəblərdəndir. Əgər bu müqavilə AB ilə Azərbaycan arasında imzalanırsa və bu razılışma bu və ya digər formada Azərbaycan xalqının taleyinə, yaşamına təsir edəcəksə, bu barədə ictimaiyyət tam məlumatlı olmalıdır. Biz siyasilər və siyasi partiyalar bu haqda danişanda ancaq indiyə qədərki digər dövlətlərlə olan sazişlərə istinad edirik. Sonra da məlum olur ki, sən demə, Azərbaycanla imzalanacaq müqavilə digər dövlətlər Ucrayna, Gürcüstan, Moldova və sairləri ilə bağlanılan müqavilələrdən fərqlidir. Fərqli nədən ibarət olması ilə bağlı da əsas səslənən nüanslar Azərbaycanın ərazi bütövlüyü və insan haqları sahəsində olduğu deyilir. Təbii ki, bu məlumatlar qeyri-rəsmi xarakterlidir. Durumun bu vəziyyətdə olmasının səbəbi də hakimiyətin müqavilə mətnini xalqdan gizlətməsidir. Təbii ki, mən də düşünürəm ki, bu sazişin imzalanması Azərbaycanın maraqlarına uyğundur.



Tural Abbaslı: "Sazişin imzalanması Azərbaycanın maraqlarına uyğundur"

İqbal Ağazadə: "Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır"

Əli Əliyev: "Sənəd maraqlarımız nəzərə alınmaqla mütləq imzalanmalıdır"

Bu "qırmızı xətt"lərin başında Qarabağ məsələsi və milli-mənəvi dəyərlərimizə təhdidlər gelir. Bu məsələdə biz heç bir halda, heç bir şərtlə, heç kimin qarşısında olmalıdır. Qeyd edim ki, Avropa Şurası da, Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıb, torpaqlarımızın Ermənistən tərəfindən işğal olunduğunu fakt kimi təsdiqləyib. Müqavilədə insan haqları, o cümlədən iqtisadi və siyasi azadlıqlar məsələsinə ön plana çıxılacak. Sazişin uzadılmasına səbəb Azərbaycanla Avropa Birliyi arasında gələn danişqlardır. Bu danişqlar açıq olmadığı üçün cəmiyyət məlumatızsızdır. Əgər mətbuat məlumat verilsə, bizlər də danişqların uzadılmasının səbəbini bilərik".

Ümid Partiyasının sədri İqbal Ağazadə: "Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, məsələsi ön plana çıxılacaq. Sazişin uzadılmasına səbəb Azərbaycanla Avropa Birliyi arasında gələn danişqlardır. Bu danişqlar açıq olmadığı üçün cəmiyyət məlumatızsızdır. Əgər mətbuat məlumat verilsə, bizlər də danişqların uzadılmasının səbəbini bilərik".

siyasi vacibdir. Prioritetlər ne olacaq və yaxud nə olmalıdır? Azərbaycanın BMT-nin tanıldığı sərhədləri çərçivəsində ərazi bütövlüyü tanınmalıdır. Qeyd edim ki, Avropa Şurası da, Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıb, torpaqlarımızın Ermənistən tərəfindən işğal olunduğunu fakt kimi təsdiqləyib. Müqavilədə insan haqları, o cümlədən iqtisadi və siyasi azadlıqlar məsələsinə ön plana çıxılacaq. Sazişin uzadılmasına səbəb Azərbaycanla Avropa Birliyi arasında gələn danişqlardır. Bu danişqlar açıq olmadığı üçün cəmiyyət məlumatızsızdır. Əgər mətbuat məlumat verilsə, bizlər də danişqların uzadılmasının səbəbini bilərik".

Vətəndaş və İnkışaf Partiyasının sədri Əli Əliyev: "Cəmiyyət daxilində sazişə yönəlik bəzi etirazlar başa düşülməyədir. Çünkü Avropa yüksək heyat standartlarıdır. Türkiye nümunəsinə baxmaq lazımdır. 60 ildən artıqdır qardaş dövlət Avropa Birliyinə üzv olmağa can atır. Bu məsələnin üzərində geniş dayanmaq istəmirməm. Hesab edirəm ki, Avropa İttifaqı ilə detallarını gizli saxlayırlar. Müşahidələrimə görə, demokratiya və insan hüquqlarını ehtiva edən blokla bağlı danişqlar ağır irəliləyir. İqtidar fərqindər ki, bu sahədə yumşalma hakimiyətin ya-xın gələcəkdə itirilməsi deməkdir. Hakimiyət siyasi rəqabətə hazır olmadığından fərqlindər. Amma bu sazişin imzalanmasının da alternativini görmürəm. Alternativ Rusiyaya siğınmaqdır ki, bu da yenidən rəsmən müstəmləkəyə çevriləkdir. Müstəmləkə vassalına çevrilək də real və mütləq hakimiyətin itirilməsidir. Bunu hakimiyət hesablamalıdır. Həm də köhne metropoliyaya sığınmaq Qərbin təzyiqlərinin başlanması və bu təhdidlərə tab gətirməni nəzərdə tutur. Azərbaycan AB ilə sazişi imzalamalıdır. Təbii ki, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Azərbaycanın maraqları ilə hakim komandanın maraqlarını da ayırmayı bacarmaq lazımdır. Azərbaycanın maraqları insan qrupunun istəklərinə qurban verilə bilmez. Saziş maraqlarımız nəzərə alınmaqla mütləq imzalanmalıdır".

□ Cavanşir ABBAŞLI,
"Yeni Müsavat"



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycan ve Ermənistan rəhbərləri Vyana görüşündən sonra iki ölkə arasında XİN başçılarının - Elmar Məmmədyarov və Zograb Mnatsakanyanın ilk görüşü baş tutdu. Bəlli ki, Vyana görüşündə bu formatda sülh müzakirələrinin davam etdirilməsi haqqda razılıq əldə edilmişdi. Bu, sülh prosesinin permanent olması baxımdan önməli idi. Ancaq danışq xətrinə danışqların da prosesə xeyirdən çox zərər vurdugu artıq bütün ciddiliyi ilə qəbul edilməlidir. Çünkü zaman gedir və həlli uzanan Dağlıq Qarabağ konflikti daha təhlükəli vəziyyətə gəlir.



Təessüf ki, işgalçi tərəfdə status-kvonu süni şəkildə uzatmaq və yene vaxt qazanmaq cəhdləri müşahidə edilir. Bunu bəzi pozitiv notlara rəğmən, son Moskva müzakirələri ilə yanaşı, liderlərin Vyana görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyanın verdiyi məlum təxribatçı bəyanat, ardınca erməni baş nazır Nikol Paşinyanın onu dəstəkləməsi şübhə yeri saxlamadı. Bele qənaət hasil olur ki, düşmən ölkənin yeni rəhbərliyi də "Sülh, yoxsa mühərribə daha önemlidir" suallını özü üçün qətiləsdire bilməyib. Yaxud buna siyasi iradəsi çatmır.

Yeri gəlmışken, artıq herbi əməliyyatlar üçün əlverişli sayılan yaz-yay mövsümü

başlayıb. Təbii ki, atəşkəs rejimi on illərlə böyük sülh sazişini getirmirse, demək ki, mühərribə variantı həmişə aktualdır və atəşkəs geniş miqyasda ilin istenilən fəslində pozula bilər. Bunu ilk növbədə konfliktin dinc həlline məsul olan həmsədr ölkələr ciddiye almalıdır. Tibdə belə bir deyim var: "Xəstəliyi önləmək onu müalicə eləməkdən asandır". Bunu mühərribə, konflikt anlayışına da aid elemək mümkündür.

Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın öz ərazi bütövlüyünü istenilən yolla bərpa eləmək kimi beynəlxalq hüquqdan, BMT-nin Qarabağ qətnamələrindən və nizamnaməsindən doğan haqqını heç kim onun elindən almayıb. Ala bilmez

de. Sözu ona gətiririk ki, Dağlıq Qarabağ üçün 2+3 formulu üzrə (2 münaqişə tərəfi və 3 vəsitiçi dövlət) yekun və çevik "Yol xəritəsi" hazırlanıb. Artıq ham, eləlxüsəs da işgalçi Ermənistanın rəhbərliyi və vasitəciler danışqların imitasiyası dövrünün bitdiyinin fərqində olmalıdır. Hər halda, mühərribə başlayanda heç kimdən soruştuyaçaq. Sülh anlaşmasına ümidi bəsləndiyi 2019-cu il isə yavaş-yavaş gedir. İl 1/3-i artıq arxada qalmaqdır.

Bir daha xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsəndləri və Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə baş tutmuş 15 aprel Moskva görüşündə Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həlli üçün səyləri davam etdirilmək niyyəti bəyan edilib. Bu barədə XİN rəhbərləri və həmsəndlərin görüşün yekununa dair birgə bəyanatında deyilir. Nazirlər münaqişə zonasında, xüsusile kənd təsərrüfatı f-

əliyyəti zamanı sərhəddə və ziyyətin gələcəkə stabilləşməsində maraqlı olduğunu ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin yaranması, o cümlədən media təmsilcilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduğunu bildiriblər. Rusiya xarici işlər nazırı və ATƏT-in Minsk Qrupunun həmsəndləri regionda dayanıqlı sülhün bərqərar olması üçün vasitəcilik missiyasına sadıqliklərini bəyan ediblər. Görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə davam etdirmək barədə razılığa gəliblər.

Lakin eksər siyasi şərhçilər Moskva görüşünün sülh prosesinə əhəmiyyətli təkan vermədiyi qənaətindədirler. O sırada politoloq Qabil Hüseynli hesab edir ki, Moskva görüşü zamanı ciddi irəliləyişlər əldə edilməyib.

"Monitoring sistemi Ermənistanın yaralı yeridir və onlar çalışırlar ki, bu sistem vasitesi-

lə bütövlükdə cəbhədə tam səkitlik bərpə edilsin, Azərbaycan ordusunun əl-qolu bağlaşın". "Yeni Müsavat"ın məlumatına görə, bu sözləri o, XİN rəhbərlərinin sonuncu görüşünü Axar.az-a şərh edərək deyib.

Politoloqun sözlərinə görə, görüş zamanı, sadəcə olaraq, temas xəttində monitoring sisteminin təkmilləşdirilməsi, əsir düşmüş, girov götürülmüş şəxslərlə onların yaxınları arasında danışqlar sisteminin təşkili barədə fikr mübadiləsi aparılıb və razılığa gəlinib. "Ermənilər torpaq, sülh əvəzinə, onlara sərf edən məsələlər barədə danışqlar aparmağa çalışırlar. Humanitar addımlar sistemine daxil olan ən mühüm məsələlərdən biri kənd təsərrüfatı sisteminde çalışan adamların iş prosesi zamanı təhlükəsizliyinin təmin edilməsidir. Bu mövzu müzakirə olunub. Dağlıq Qarabağ bölgəsində bu saat həlli ən vacib olan məsələ sudur. Ermənilər Sərsəng su anbarının ağızını kəsərek, bir neçə rayonun su təchizatını illərdər dayandırıblar. Bu səbəbdən

kənd təsərrüfatına, orada yaşayışın əhaliyə çox böyük ziyan vurulur. Hətta iki il bundan əvvəl Avropa Şurası bunu müzakirə edərək, ermənilərin azərbaycanlılara qarşı su soyqırımı apardığını bəyan etmişdi", - deyə ekspert qeyd edib.

Qabil Hüseynliyə görə, Ermənistan, ümumiyyətlə, əsirlerin dəyişdirilməsi məsələsində də hiyləgerlik edir və Qazax rayonundan İcevana keçmiş ruhi xəstə əsirle özlərinin kəşfiyyatçısını dəyişmək istəyir. Onun fikrincə, Rusiya Qarabağ probleminin həllində aktiv rol oynamır, əksinə, sülh prosesini ləngidir: "Rusiya, sadəcə, məsələni öz inhisarında saxlamaq, bu problemin həlli əvəzində oradakı status-kvonu və regiondakı əhatə dairəsini qorumaq istəyir. Gözləyirdim ki, gündəmə torpaqların qaytarılması ilə bağlı məsələlər çıxacaq, proses sülhə doğru aparan kardinal addımlar atılacaq. Bunların heç biri baş vermedi. Lavrov uzun müddətdir özünün "Lavrov planı" haqqında danışır. Heç olmasa, o planı gündəmə getirseydilər, yaxşı olardı. Moskva Ermənistani qoruyur və bunu gizlətmir. Danışqlar prosesindəki status-kvonu dəyişmək istəyi imitasiya xarakterli addımdır. Lazım olmayan və ya Azərbaycanı daha az maraqlandıran məsələləri ortaya atır, problemin həlline lazımlı olan məsələləri isə gündəmə getirmir. Moskvanın budefəki addımı bundan əvvəlki addımlarından qat-qat zəif idi. Bele təessürat yaranır ki, Moskva doğrudan da bölgədə sülhə doğru addımlar atılması istəmir, buna mane olur". Demək, zaman mühərribəyə işleyir...

Qarabağ



Qarabağ üçün gedikən "yol xəritəsi"

Sülh danışqlarının imitasiyası yalnız mühərribəyə işləyir; savaşı dayandırmaq isə onu önləməkdən qat-qat çətin olacaq; **politoloq: "Moskva görüşündə prosesi sülhə doğru aparan kardinal addımlar atılmadı..."**



Ermənistanla sərhəddə monitoring keçirilib
ATƏT-in fealiyyətdə olan sədrin şəxsi nümayandəsinin mandatına uyğun olaraq, dünən Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitoring inşətsiz başa çatıb.

Müdafıə Nazırlığının metbuat xidmətindən Musavat.com-a verilən məlumatə görə, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fealiyyətdə olan sədrin şəxsi nümayandəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər. Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçiriblər.

Müdafıə Nazırlığının metbuat xidmətindən Musavat.com-a verilən məlumatə görə, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fealiyyətdə olan sədrin şəxsi nümayandəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər. Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçiriblər.

Zakir Ağayev adlı facebook istifadəçisi Orxan Qəhrəmanov adlı şəxsin məxsus Məsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin vəsiqəsinin şökləni yayıb. Onun iddiasına görə Orxan Qəhrəmanova saxtakarlıqla vəsiqə verilib. Z. Ağayevin yazdıqları bunlardır: "Şöklən gördüyü nü Məsavat AKM vəsiqəsi Orxan Qəhrəmanova məxsusdur. O, 2016-ci ildə Almaniya galib. Onu təməyanların nəzərində, hakimiyyətə yaxın əlaqələrini nəzərə alıb, "göndərilib" de demək olar. Onu yaxından təməyanların dediyinə görə, onu Almaniya da Məsavat AKM-in yüksək vəziyyəti şəxsləri qarsılıyıblar (Bakıdan gələn tapşırıq esasında). Dərhal AKM-ə üzv edib siyasi mühacir, həm də guya köhnə məsavatçı kimi məqrasiyaya təqdim ediblər. 2017-ci ildə Almaniya Məsavat Partiyası üzvlərinə cinayət işi açıldıqdan bir müddət sonra müəmmalı şəkildə Almaniyanı tərk edib Azərbaycana qayıdb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, həmin cinayət işində Azərbaycan hökumətinin Avropana siyasi mühacir adı altında öz agentlərini yerləşdirmesi ilə bağlı da bandlər var. İddialara görə, bu işdə hakimiyyətə bəzi təninin Məsavat AKM üzvləri de kömək edilmiş. Bunları nəzərə alıb Orxan Qəhrəmanovun Almaniyanı niyə tərk etməsini anlamış olar. Hazırda Orxan Bakıda bir neçə hamam-sauna işlədir. Bu haqqda onun öz facebook şəhifəsindəki paylaşımlarından da görəmək olar.

Məsavat üzvlərinə səslənirəm. Belə bir məsavatçı tanıyırsınız? Əgər tanımırsınızsa, necə olub ki, onu Məsavat AKM-ə üzv qəbul edib, məqrasiya idarəsinə de köhnə məsavatçı kimi təqdim ediblər? Sonra deyirsiniz ki, Məsavatın adını belə işlərdə hallandırmayıf, fakt təqdim edin. Bu fakt deyilmi?"

Məsavat Partiyasının adı keçən daha bir saxta mühacir qalmagallı

Partiyanın rəhbərliyinə daxil olan şəxslər sosial şəbəkədə dalasır



Bu iddialara Məsavat Partiyasından və Məsavat AKM-in sədrindən cavab almağa çalışdır. Lakin partiyadan dünən gün erzində heç bir cavab olmadı.

AKM sədi İbrahim Həsən isə iki cümləlik bir cavab yazdı: "Hər yoldan keçənə cavab versək, onda gərək işimizi buraxıb küçə usaqları ilə uğraşaq. Tamamilə saxta ittihamdır, boş verin..."

Sosial şəbəkədə Məsavata qarşı bu tipli yazılar yayıldığı bir vaxtda partiyanın rəhbərliyinə daxil olan şəxslər arasında gərginlik hökm sürdüyüünü nümayiş etdirən söz atışmaları ortaya çıxıb. Belə ki, partiyanın rəhbərliyinə daxil olan şəxslər sosial şəbəkələrdə bir-birinə ağır sözlər yazırlar. Öncə Məsavatın Divan üzvü Yadigar Sadiqli özünüñ fa-

cebook şəhifəsində bu statusu yazıb: "Məsavat Partiyası üzvlərinin qapalı qrupunda başqa Arif Hacılinin xeyir-duası ilə məni satıq, öyrədilmiş. Məsavatı parçalanı elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyi soruşmayı, eksəriyyətini heç tanımadınız, profilində hakimiyət eleyhinə söz tapmazsınız".

Bu iddiadan sonra Məsavat başqanının müavini Səxavət Solṭanlı Yadigar Sadiqliya aşağıdakı ağır cavabı verib: "Əlbette, ürək ağrısı ilə bu statusu yazıram. Söhbət Məsavat Partiyasına və yüzlə ləyqətli və vicdanlı məsavatçıya atılan böhtandan gedirse, cavab verməmək mənim kitabında yoxdur. Deməli belə, Yadigar Sadiqli bütünlük Məsavat Məclisini tə-



qır etdikdən, provokativ hərəkətlər etdikdən sonra növbəti dəfə məsavatçılar haqqında böhtan və yalan yayması, guya məsavatçılar kiminse göstərişi ilə ona "satqın" deyiblər... (belə bir fakt yoxdur, mümkün deyil). Bu, məsavatçıları təhqir etməkdir. Məsəlenin mahiyəti odur ki, Məclisde etdiyi düzülməz davranışdan sonra hər kəs onun bu davranışını qızdırı, ondan sehv etdiyini etiraf edib, üzr istəməsini tələb etdilər. O da məsavatçılarından dəstək görmədiyi üçün əsasən antiməsavatçılarından və bəs söhbətlərin detallarını bilməyen səmimi insanların çəsdirməqla onların dəstəyini qazanmaq, Məsavat Partiyasına zərər vurmaq bahasına yalan və böhtan dolu status yazdı.

Siz siz olun, həyatda yaşı-

ğı halda, fəaliyyət göstərdiyi müddədə heç kim haqqında yüksək fikirlər yazıb özünüñ yazdıqlarının girovuna çevirməyin. Siz siz olun, yalan-böhtan danişmayın. Bir dəfə yalan-böhtan danişdəsa, məcbursuz ki, növbətləri uydurasız".

Dalaşan Məsavat rəhbərlərindən hər ikisinin tərəfdaraları bu statusların altında ciddi dərtşimalara başlayıblar. Qarşılıqlı iddia və ittihamlar davam edir.

Məsavat Partiyasının icra Aparatının rəhbəri Gülgila Aslanlı isə sosial şəbəkədə yazıb: "Məsavat Partiyasının Divan üzvü Yadigar Sadiqlinin yazdıqları ve 20-yedek, əsasən hakimiyyətin nezərində olan saytların tıraşlığı məlumatlar həqiqəti eks etdirmir.

Əvvələ, partiyanın başqanı Arif Hacılinin məsavatçıların daxili qrupunda kiməsa qarşı kampaniya aparmaq tapşırığı və ya belə kampaniyaya xeyir-dua vermək faktı ortada yoxdur. Belə tapşırıq ola da bilməz.

Məsavat Partiyasında formalşmış münasibətlər sistemi buna imkan tanır.

İkinci, qapalı qrupda Yadigar bəyə qarşı, onun iddialı kimi, hər hansı kampaniya olmayıb. Kimsənin onu satqınlaşdırma bölgüsü ittiham etməsi faktı yoxdur.

Bəzi partiya üzvləri Yadigar bəyin partiyanın son məclisindəki davranışlarından narazılıqları bildirib, ondan səsləndirdi. Onun yazdıqlarından razı olub-olmadıqları məqamlara münasibət bildiriblər. Mümkündür ki, bu münasibət həmisi arzuolunan səviyyədə olmayıb və belə hala görə ancaq münasibət bildirən şəxs cavabdeh ola bilər.

Yadigar bəyin həqiqətə uyğun olmayan son açıqlamalarının motivləri mənə aydın deyil.

Ümid edir və inanırım ki, Yadigar bəy xəzin zamanlarında, yol verdiyi yanlışlıkların nəticələrini aradan qaldırmak üçün lazımı addımlar atacaqdır! Etiraf etmək böyüküldür".

□ E.SEYİDAĞA,
Musavat.com

Rusiya iki nəhənglə savaş meydanına sürüklənir

Rusiymanın NATO və Amerika ilə münasibətləri gərginləşməkdə davam edir. Artıq proseslər münaqışa həddinə çatmaqdadır. Rusiya xərici işlər nazirinin müavini Aleksandr Qruško ölkəsinin NATO ilə hərbi və mülki sahədə əməkdaşlığı tamamilə dayandırılmıştı. Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təsəbbüsü ilə dayandırılıb.

Moskvanın 2012-2018-ci illər ərzində NATO yanındakı dərimi nümayəndəsi kimi de çalışmış Qruško bildirib ki, NATO özü Rusiya ilə əlaqələrində müsbət agendada yayındı və bugünkü vəziyyət soyuq Mühərribə dövründəki "status quo"nu xatırladır.

Diplomat NATO-nu Rusiya ilə hər hansı formada herbi münaqışa girməkən çəkinməye çağırıb və deyib ki, bütün düşüncəli insanlar belə bir şeyin baş verməyəcəyinə ümidi edirlər: "Bu, böyük humanitar faciə olar. Əminəm ki, bunu Vaşinqton və Brüsselə də anlaysırlar".

Politoq Əhəd Məmmədli bu mövzuda danışarkən dedi ki, NATO-Rusya qarşılardısının yarım əsrənən çox tarixi var: "Rusiyənin güclü vaxtlarında SSRİ-NATO-ya alternativ Varsava paktını qurmuşdu. SSRİ-nin dağılmışının əsas səbəblərindən biri de ABŞ-la silah rəqabətinə girib tab gətirə bilməsi oldu. Amerika ilə silah rəqabətinə girmək üçün gərek çox güclü iqtisadiyyatın olsun. SSRİ-nin iqtisadiyyatı belə buna dözmədi, Rusiya Federasiyasının iqtisadiyyatı, ümumiyyətə, dözməyəcək. Rusiyaya qarşı ildən-ile genişlənən sanksiyaları əlavə də etsək, düşüñürəm ki, Moskva bu qarşılardan yenə məglub olacaq. Rusiya özünü SSRİ-nin siyasi varisi sayır.



Əhəd Məmmədli:
"Moskva bu qarşılardan yenə məglub olacaq"



Əziz Əlibəyli:
"Rusiya ilə NATO-nun əməkdaşlığı dayandırılması mümkün deyil"

Bu baxımdan da Rusiya-NATO münasibətlərinə SSRİ-NATO münasibətləri kontekstindən də yanaşın. "Soyuq mühərribə" dönməsində SSRİ ilə NATO arasında ciddi silah anlaşması həyata keçirildi. Sonda bu rəqabətdə SSRİ ududzu və bunun da məntiqi sonluqunu quruluşun dağılması ilə yadda qaldı. İndi də məsələ elədir. Rusiya özündən qat-qat güclü olan bir aliansa rəqabətə girişib. NATO-ya daxil olan ölkələrin iqtisadi gücləri həddən artıq çoxdur. Rusiya deşə ki, rəqabət aparmır, bunu inanıncı saymaq olmaz. Məhz silah rəqabətinin aparılması həmin ölkənin iqtisadiyyatını sarsıdır. Bildiyiniz

qaldı. İndi də məsələ elədir. Rusiya özündən qat-qat güclü olan bir aliansa rəqabətə girişib. NATO-ya daxil olan ölkələrin iqtisadi gücləri həddən artıq çoxdur. Rusiya deşə ki, rəqabət aparmır, bunu inanıncı saymaq olmaz. Məhz silah rəqabətinin aparılması həmin ölkənin iqtisadiyyatını sarsıdır. Bildiyiniz

kimi, Azərbaycan xərici siyaset kursunda balanslı siyaset həyəti keçirir. Həm NATO, həm də Rusiya ilə eyni məsafədə dayanır. Guman edirəm ki, bu siyaset davam etdiriləcək. Təbii ki, Rusiya bizi müyyən provokasiyalara çəkməyə cəhd edəcək. Ona görə də biz bu na ciddi şəkildə hazır olmaliyiq. Xüsusən də bu gərgin məqamlarda biz NATO üzvü olan, eyni zamanda Rusiya ilə yaxın dostluq edən qardaş Türkiye ilə birlikdə addımlamalıyıq. Çalışmalyıq ki, bu iki nəhəng gücün qarşılardan dərəcədən zərərsiz çıxış. Bu bizim oyunumuz deyil, ona görə də neytral qalmağımız, provokasiyalara uymamağımız dəha məqsədəyəgündür".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Rusiya-NATO əməkdaşlığının dayanmasına inanır: "II Dünya müharibəsindən sonra yaranan NATO və BMT o qədər silahlandı ki, bir-birini təhdid edərək ciddi təhlükə mənəbəyinə çevrildilər. "Karib bəhrəni", Damansk, Əfqan savaşı, Koreya, Vyetnam, Şərqi Avropanın olayları göstərdi ki, tərəflərdən biri digərini cəzalandırmağa çalışsa, dünyadan sonu gələ bilər. Ümumi mesuliyyəti paylaşmaq naməne Orta Mənzilli Nüvə başlıqları ilə bağlı müqavilə imzaladılar və qarşılıqlı şəkildə sözügeden silahlardan istehsalını dayandırdılar. Amma sonra SSRİ dağıldı və müqavilələrin varislik prinsipinə görə, anlaşmanın yüksəknaməsi tətbiq edilməyən bir dövrdə Qarabağda bütün terrorçu taşkilatlar, ABŞ, Rusiya daxil, hamisi üz-üzə qala bilərlər. Bu, bizim ciddi təhlükə yaradacaq nöqtəmizdir".

□ **Cavansir ABBASLI,**
"Yeni Məsavat"

“S-400 Azərbaycana gətirilə bilər” iddiası

Türkiyə mediasında maraqlı versiya səslənib; Rusiya buna razi olarmı?

Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınması mübahisələri davam edir. Bu həftə Vaşinqtona səfər edən Türkiyənin maliyyə naziri Berat Albayrak və müdafiə naziri Hulusi Akar amerikalı rosimilərlə məhz bunu müzakirə ediblər. B. Albayrak isə Ağ Evde Trampın qəbulunda olub və bildirdiyinə görə, ABŞ prezidentinə S-400-lərin alınmasına ilə bağlı məlumat verib.

Müdafie naziri Akar isə Pentaqonda müdafiə naziri və başqa rəsmilərlə görüşər keçirib. Ancaq o da məlum olub ki, Ankara və Vaşinqtonun S-400 müzakirələri nəticə verməyib. ABŞ Müdafiə Nazirliyi növbəti dəfə bəyan edib ki, Rusiya HHM sistemləri ABŞ teyyarələri üçün təhlükə yaradır.

ABŞ-in “Wall Street Journal” nəşri Türkiyə və ABŞ danişqlarının nəticəsiz başa çatdığını yazıb. Məqalədə adı çəkilmeyən mənbələrə istinadən bildirilir ki, Albayrak və Tramp arasında Ağ Evde keçirilən görüşdə hər hansı nəticə elde olunmayıb. Həmçinin məqalədə 37-ci Türk-Amerikan Əlaqələri Konfransında da aparılan danişqların nəticə vermədiyi qeyd edilir. Yazıda bildirilir ki, Vaşinqton açıq şəkildə Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri almasını təmin etmir. Əsas sebəb kimi isə bu sistemlərin NATO analoqlarına integrasiya olunmadığı və Türkiyədə yerləşdiriləcək bu sistemlərin F-35-ler də daxil olmaqla, bütün NATO silah və



texnikaları ilə bağlı məlumatları Rusiyaya sizdirə bilər.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiye arasında elə olunmuş razılışmaya əsasən Rusiya Türkiyəye 2,5 million dollar dəyərində S-400 “Triumf” zenit-raket batareyalarını satacaq. Türkiye tərəfinə görə, bu sistemlər əsasən Ankara və İstanbul kimi şəhərlərin həvədan müdafiəsinə təmin edəcək. Ancaq uzaq hədəfdə Türkiye Rusiya ilə birlikdə və program təminatı Türkiyəyə məxsus olacaq (hazırda alınacaq S-400-lərin program yazılışı Rusiyaya məxsusdur - K.R.) zenit-raket kompleksləri istehsal edəcək, yaxud da özünün çox güman ki, S-400 bazasında istehsal edəcəyi HHM sistemləri istehsal edəcək.

Lakin Vaşinqton hər bir halda Türkiyənin ABŞ-in əsas rəqibi olan Rusiyadan HHM almışdır. Lakin Vaşinqton hər bir halda Türkiyənin ABŞ-in əsas rəqibi olan Rusiyadan HHM almışdır. Lakin Vaşinqton

Türkiyənin də daxil olduğu F-35 yeni nesil qırıcılarının Ankaraya verilməsi prosesini dayandıracığı ilə təhdid edir. Türkiye isə anlaşmadan geri çekilmək fikrində olmadığını bəyan edib. Bu səbəbdən də hazırlı tərefələr hər iki tərefin tələblərini qarşılıya biləcək variantlar üzərində başlıdır.

Ötən gün Türkiye iqtidarına yaxın “Sabah” qəzətində S-400-lərlə bağlı maraqlı bir iddia ortaya atılıb. Qəzətin yazarı Okan Müdərrisoğlu Türkiyənin Rusiyadan alacağı S-400-ləri Azərbaycana satması ehtimalını yibiz. Müəllif qeyd edir ki, S-400-ler alındıqdan sonra Ankara onun ABŞ qırıcılarına risk yaratmasını nezərə alaraq Qətər və ya Azərbaycanda yerləşdirə bilər.

Ancaq bu iddianın faktiki olaraq reallaşması qeyri-mümkinidir. Məsələ ondadır ki, birinci növbədə Rusiya bu sistemlə-

rin Qətər və Azərbaycana verilməsi ilə razılaşmaz. Çünkü hazırda Rusiya və Səudiyyə Ərəbstanı arasında bu S-400-lərin alınması ilə bağlı danışqlar gedir. Belə bir vaxtda Rusiya Qətərə silah vermekle Səudiyyə Ərəbstanı kimi müşterisində imtiyaz etmək riskini göze almaq istəməz. Azərbaycana gəlince, ölkəmizdə S-300 sistemləri olsa da, S-400-lərin alınmasına Rusiya hələ ki razılıq vermir. Rusiyalı analitiklər bunu Rusiyanın Cənubi Qafqazda herbi balansın pozulmaması üçün etdiyini düşünür. Söhbət Ermənistan və Azərbaycan arasındaki silah rəqabətindən gedir. Üstəlik, rəsmi Bakının bu sistemləri alması bir tərəfdən ağır maddi yük olmaqla yanaşı, digər tərəfdən ABŞ sanksiyaları ilə üzəşmək riski yaradır.

Və nəhayət, belə bir sistemin Azərbaycanda və ya Qətərə quraşdırılması faktiki olaraq Türkiyənin hava hücumundan müdafiəsinə heç bir fayda verməyəcək, çünkü S-400-lərin quraşdırılacağı Ankara və İstanbul məsafə olaraq bu ölkələrdən izləmə radiusuna daxil deyil. Xatırladaq ki, 2007-ci ildə Rusiya ordusunun inventarına daxil edilmiş S-400 “Triumf” zenit-raket kompleksləri hazırda dünyadakı analoqlarından xeyli irəlidədir. Baxmayaraq ki, S-400-ler silah və texnikalar üçün mühüm faktor olan döyüş sınağından keçirilməyib.

□ **Kənan RÖVSƏNOĞLU,**
“Yeni Müsavat”

İsrailin Suriyada davamlı olaraq vurduğu İran obyektlərinin sırrı

Hamada istehsal olunan raketyələr Tel-Əvviv üçün potensial təhdidə çevrilib

İsrail ordusu növbəti dəfə Suriya ərazilərini bombalayıb. Aprelin 13-də həyata keçirilən hava zərbələri Suriyanın Hama şəhəri yanlığında hərbi sonəye müəssisəsinə endirilib. Hərbi müəssisələrin iranlılara məxsus olduğu və burada raket istehsal edildiyi bildirilir.

Maraqlıdır ki, İsrail aviasiyasının bombardıamenti hərbi müəssisəni ötən il Rusiyadan alınmış və bu ilin yanında istifadəyə verilmiş S-300 hava hücumundan müdafiə sistemləri orquyub. Lakin İsrail ordusu səsəndən ən yeni raket tətbiq edib.

Hamanın şimalında Masyaf rayonu yaxınlığında yerləşən obyekt “Rampage” raketyələri tərəfindən vurulub. 4,7 metr uzunluğu və 570 kilogram ağırlığı olan “Rampage” raketyələri GPS sistemləri vasitesilə istenilən hava şəraitində və günün bütün saatlarında hədəfi vurmaq qabiliyyətinə malikdir. “Rampage” raketyələri 150 kilometr məsafəni vurmaq iqtidarındadır və 4-cü və 5-ci nəsil tipli “Rampage” raketyələri İsrailin



IMI şirkəti tərəfindən işlənilən hərbi paradarda “EXTRA” raketyələri dəfələrlə herbi paradarda və təlimlərdə nümayiş olunub. Raketyələr 150 kilometr mənzillidir və 120 kilogram ağırlığında döyüş başlığı ilə təchiz olunub.

“EXTRA” raketyələri IMI tərə-



Türkiyə demokratiyası qalib gəldi: İstanbul İmamoğluna qaldı

17 günlük gərgin səssayma mübahisələri nəticəsində CHP namizədi Əkrem İmamoğlu 13 min səs fərgi ilə İstanbulun məri təsdiqləndi

• stanbulda seçki sonrası anlaşmazlıq mərhəlesi aprelin 17-də başa çatıb. Baxmayaraq ki, homin gün de seçki ilə bağlı etirazlar davam edib. Əvvəlcə hakim AKP İstanbul Büyük Şəhər Bələdiyyə Sədri seçkilərinin ləğv edilməsi və yeni seçkilərin təyin olunması ilə bağlı Yüksek Seçki Qurumuna müraciət edib.

Həmin sənəddə qeyd olunur ki, seçkinin nəticələri və səslərin sayıldığı cədvəllerin tərtib olunmasında qanunsuzluq edildiyi, həmçinin qanunazidd şəkildə seçki komissiyalarına sadr və işçilərin təyin olunması, olmuş və mehdudiyyətli şəxslərin adından səs verilməsi nəticəsində 300 minden çox səs hüquq baxımdan qeyri-müəyyən vəziyyətdədir. Bunu nəzərə alaraq AKP hazırladığı 44 səhifədən ibarət müraciətdə YSK-nin seçkiləri ləğv edib yenidən keçirilməsi tələb edib.

Eyni zamanda AKP Maltəpə rayonunda 3-cü dəfə səslərin sayılması və hesablanmasında yol verilen qanunsuzluğunu əsas getirərək nəticələrin ləğv olunmasını istəyib.

İstanbul Bələdiyyə seçkiləri ilə bağlı sonuncu səssayma prosesi Maltəpədə keçirilib. Maltəpə rayonunda 1089 məntəqədə səslərin yenidən sayılması prosesi aprelin 17-də 00:22 radələrində başa çatıb.

Daha sonra oxşar təklif AKP-nin müttəfiqi MHP-dən gəlib. Partiya seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edib.

Saat 16 radələrində isə bəyan edilib ki, yerli vaxtla saat 16-da Çağlayan Ədliyyə Məhkəməsində Əkrem İmamoğlunun İstanbul Büyük Şəhər Bələdiyyəsi sedri seçiləcəkini təsdiqləyən vəsiqə təqdim olunacaq. Bu barədə ilk olaraq CHP-nin İstanbul teşkilatının sedri Canan Kaftancı oğlu məlumat verib. Ardınca isə Əkrem İmamoğluna Çağlayan gəlməsi ilə bağlı dəvət göndərildiyi bildirilib. Eyni zamanda İstanbul Seçki Qurumunun 31 mart seçkiləri ilə bağlı yekun protokolu açıqlanıb. Yekun protokolda Əkrem İmamoğlunun 4 milyon 169 min 765 səs alaraq qalib gəldiyi qeyd olunur. Onun əsas rəqibi Binəli Yıldızının isə 4 milyon 156 min 36 səs aldığı sənədde eks olunub.

Bununla da İstanbul Seçki Qurumu rəsmən CHP namizədi Əkrem İmamoğlunun İstanbul Bələdiyyəsi sedri seçiləcəkini təsdiqləmiş olub. Bu həm də 17 gündür davam edən seçki çəkışmələrinin sona çatması deməkdir. Ötən gün bununla bağlı CHP və İyi Partiya fəalları Çağlayan Məhkəməsi qarşısına toplaşıb. Yerli vaxtla saat 18-də isə İstanbul Büyük Şəhər Bələdiyyəsində təhvil-təslim mərasimi təşkil olunub.

□ **Kənan RÖVSƏNOĞLU,**
“Yeni Müsavat”

findən işlənilə hazırlanınan “LYNX” buraxılış qurğusundan buraxıla bilər, lakin digər münəsib buraxılış qurğularında da tətbiq edilməsi mümkündür.

IMI həmin raketyələrinin həvəsi və yaxınlığında işləyib hazırlayın və bu ildə etibarən seriya istehsalını həyata keçirir. “Rampage” raketyələri “EXTRA” raketyələrdən ancaq xarici dizaynında edilmiş cüzi dəyişikliklərlə fərqlənir. Bu raketyələrin ilkin variantı “MARS” adlandırılmışdır, dəha sonra şirkəti raketyələrinin 150 min (2006-ci ildə 33 min hesab olunurdu - K.R.) raketinin olduğu və raketyələrin böyük qisminin İsrail ərazisini vurmaq qadır olduğunu bildirilir. Bunların arasında 45 km məsafəyə uyğun Fərç-4, 75 km məsafəli Fərç-5 və 200 km məsafəyə uça bilən “Zelzal-2” raketyələri var. Bu raketyələrin əksəriyyəti İran istehsalıdır.

Ancaq indi bu silahlar Suriya və Livan ərazisində istehsal olunur. Yeni ballistik raketyələrin Suriya ərazisində istehsal olunur. Suriya ərazisini gətirə bilər. Bu səbəbdən də İsrail aviasiyası bir qayda olaraq məhz Hama və etrafına hücum edir. Hansı ki, İsrail üçün daha ciddi təhlükə mənəbəyidir.

“EXTRA” raketyələri IMI tərə-

□ **Kənan RÖVSƏNOĞLU,**
“Yeni Müsavat”

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevannın intihar etməsi faktı ilə bağlı həmin məktəbin direktoru olmuşdur. Sevin Abbasova barəsində Səbəylə Rayon Məhkəməsi ev dustaqlığı qətimkan tədbiri seçib.

Məşhur ev dustaqları...

Bəs nədir bu ev dustaqlığı? Şərtləri nadir, niya seçilir? Bu həbsə meruz qalanların hərəkət məhdudiyyəti varmı? İndiyə qədər Azərbaycanda kimlər ev dustaqlığına məhkum edilib?

Bir neçə il bundan önce Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Ev dustaqlığında olan sabiq nazir barədə qərarın dəyişməsinə isə onun öz statusuna uyğun olmayaraq davranması idi. Belə ki, V. Əsgərovun ev dustağı olduğu halda vəkili ilə skayp-la danışması ev dustaqlığının şərtlərinin pozulması kimi qiymətləndirilib, məhkəmədə ev dustaqlığı haqqda qərar dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvez edildi.

Eks deputat Güler Əhmədova da barəsində həbs-qətimkan tədbiri seçilən siyasetçilərdən olub. Həbsine bir ay qalmış, konkret 2013-cü ilin yanварında barəsində ev dustaqlığı qərarı verilən G. Əhmədova həmin vaxt mediaya açıqlamasında "Mən hər gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşına, sahə müvəkkilinə evimde olduğuma daир iltizam verirəm" demişdi. Amma bir ay sonra, 2013-cü ilin fevralında onu həbs etdilər.

Bundan başqa, lağv edilən Milli Təhlükəsizlik Nazir-

Ev dustaqları və onların həyatı - nəyi edə bilər, nəyi yox...

Azərbaycanda hansı məşhurlar ev dustağı olub?

İyi (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-major Natəvan Mirvetova barəsində de ev dustaqlığı qərarı verilmişdi.

Bir neçə il önce Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Vəkili bildirmişdi ki, onun ev şəraitində müalice olunmaga ehtiyacı var. Bu səbəbdən Cahangir Hacıyevin istintaq müddətində ev dustaqlığı edilməsi və ev şəraitində müalicə olunması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş, amma bu müraciət ləğv edilmişdi.

Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı illər önce ev dustaqlığı ile bağlı vəsatət verilmişdi. Həmin vaxt məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvez etdi.

«Bakcell» yeni baş icraçı direktorun işə başlayacağını elan edir



Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi «Bakcell» şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə cənab Rainer Rathgeber təyin ediləcək. O, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bittikdən sonra başlayacaq.

Telekomunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan cənab Rathgeber Avropa ve Asiya ölkələrində bir sırə rehbər vəzifələrde çalışıb. Almaniyada "Deutsche Telekom AG" strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber "T-Mobile International AG"da vitse-prezident, "T-Mobile Croatia"da baş icraçı direktor, "Croatian Telekom"da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, "OTE Group Greece" və "Romtelecom Romania"da direktorlar şurasının üzvü olub. O həmcinin, Abu Dabidə "Etisalat Group"da baş kommersiya direktoru, Nigeriyadan "EMTS" şirkətinin və Pakistanın "PTCL" və "Ufone" şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın "Ufone" şirkətində baş icraçı direktor, Pakistanın "Ubank" təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrde çalışıb.

«Bakcell» Azərbaycanın telekomunikasiya sektorunda güclü mövqeyə malikdir və son illərdə xüsusi böyük nəqliyyətlər əldə edib. Bu sıradə mən qlobal telekomunikasiya sektorunda böyük əhəmiyyət daşıyan "ən sürətli mobil şəbəkə" və "best in test" ("sınaq nəticələrinə görə en yaxşı") mükafatlarını, sürətə genişləndirilən 4G şəbəkəsinə və müştəri xidmətləri sahəsində innovasiyaların tətbiqi kimi məqamları xüsusi vurğulamaq istərdim. «Bakcell» in davamlı inkişaf üçün öz peşəkar təcrübəmdən və bacarıqlarından tam olaraq istifadə edəcəyəm. İnanıram ki, şirkətin peşəkar komandası ilə birləşdə «Bakcell» in bundan sonra da uğurlu inkişafını davam etdirəcəyik", deyə cənab Rathgeber bildirib.

2016-cı ilin may ayından 2019-cu ilin aprel ayına qədər «Bakcell» in baş icraçı direktoru vəzifəsində çalışmış cənab Nikolai Beckers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində «Bakcell» şirkətinin Azərbaycanın telekomunikasiya bazarındaki mövqeyi daha da güclənilib.

«Bakcell» Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Şirkətin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzində mobil operatorun abunəçilərinə en üstün müştəri təcrübəsi təqdim edir. 7000-dən artıq baza stansiyaları vasitəsilə «Bakcell» şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işgal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

evəz etmiş və R. Səfərov məhkəmə zalından azadlığa buraxılmışdır.

Amma bu güne qədər həbsdə olan bir çox siyasi məhbus həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə məhkəməyə müraciət etsə də, onlara müsbət cavab verilməyib. Bu siyahida əksər siyasi məhbusların adları yer alır.

Ev dustağı nəyi edə bilər, nəyi yox?

Bəs ev dustaqlığı özündə nəyi ehtiva edir? Həmin şəxslərin nəyə icazəsi var, nəyə yoxdur?

Cinayet Prosesual Məccələnin 163-cü bəndində ev dustaqlığı barəde bildirilib ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müyyən edilmiş azadlıq və digər bir sırə hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Bundan başqa, ev dustaqlığının qətimkan tədbiri qismində seçilmiş məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti esasında həbs-qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın evəz edilməsi kimi baxıla bilər.

Məccələnin 3-cü bəndində yer alıb ki, ev dustaqlığını ayri-ayrılıqla tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər:

163.3.1. yaşayış yerindən tamamilə və ya müyyən vaxtlarda çıxmaga qadağan qoyulması;

163.3.2. telefon danışqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;

163.3.3. müyyən şəxslərlə ünsiyyətdə olmağa və evində her hansı şəxsi qəbul etməyə qadağan qoyulması;

163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmek vəzifəsinin qoyulması; 163.3.5. nəzərət telefon zənglərinə və ya digər nəzarət signallarına cavab vermək, təhqiqtər orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzərət edən digər orqana müyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsen gəlmək vəzifəsinin qoyulması;

163.3.6. təqsirləndirilən şəxsin və ya onun yaşayış yeriinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi;

163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi;



163.4. Ev dustaqlığı, onun müddətinin müyyən edilməsi və uzadılması, ev dustaqlığının azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məccələnin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.

163.5. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsinə həll edərən tədbirin təqdimkan tədbiri qismindən təqdim edilməsi və ya bundan imtina edilməsi barədə qərar edə bilər.

Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. İbtidai aşasdirmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin qərarla razi olmadıqda:

163.5.1. ev dustaqlığının qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin qərarı yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunduandan sonra qanuni qüvvəyə minir;

163.5.2. bu qərarın qanuniyyi və əsaslılığı məsələsinə apelyasiya instansiyası məhkəməsinin həbs təqdimkan tədbiri kimi seçdiyi qərar ev dustaqlığı məsəlesi həll edilənədək qüvvədə saxlanılır.

163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məccələnin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai aşasdirmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verile bilər.

Bu məsələ ilə bağlı detalarda isə qeyd olunub ki, ev dustaqlığı olan şəxsin telefonla danışıqları qadağan edilir, müyyən insanlarla danışmasına icazə verilmir. Ev və mobil telefonları daim nəzarətdə saxlanı-

lr. Ev dustaqlığına məhkum edilmiş şəxs evdən kənarə çıxma bilmez. Həmin şəxs tam nəzarət altında olmalıdır.

Qanunvericiliyə əsasən, müyyən şəhidlər var ki, onlara əlaqə saxlamağa icazə verilmir. Həmcinin poçt göndərişlərinə və digər rabitə vasitələrindən is-

tifadəyə qadağə qoyulur. Ev dustaqlığına məhkum edilmiş şəxs öz evində qonaq qəbul edə, xeyir və şər məclislərində iştirak edə bilməz. Bu insanların yaşayış yerləri daim polis tərəfindən mühafizə olunur.

□ **Sevinc TELMANQIZI,**

"Yeni Müsavat"



"Nar" 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artırıb

Ölkenin ən qənc mobil operatoru "Nar"ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə "Nar" 4G internetindən istifadə edənlərin sayı 110% artraraq 600 mindən çox olub. Ümumiylidə, "Nar" abunəçilərinin 25%-i yüksəksürlü 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ələzəsində yeni baza stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. Belə ki, son 1 ilde "Nar"ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb.

Qeyd edək ki, "Nar" 4G xidmətini paytaxtla yanaşı, bölgelərdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgelərdə internet istifadəçilərinin sayı 75% artırıb. "Nar" 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Mobil operatorun 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin hacmi son 1 ilde 70%-ə qədər yüksəlib.

4G keyfiyyəti ilə yanaşı, "Nar"ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərinin mobil internetdən daha çox istifadəsinə şərait yaratır. Limitsiz internet paketi, müştərilərə həm internet, həm dənişəq dəqiqlərini paket şəklində bir arada almaq imkanı veren tariflər "Nar" 4G istifadəçilərinin sayının artmasına təsir edib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı [nar.az](http://www.nar.az) saytından əldə edə bilərsiniz.

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Kiçik və Orta Biznesin İnkışafı Agentliyi (KO-BIA), Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədə sözügedən qurumlar arasında əməkdaşlıqla dair niyyət protokolu imzalayıb.

ONA xəbər verir ki, sənədən sonra, MBNP, KO-BIA və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə konsultativ platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirme mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi istiqamətlərində birgə əməkdaşlıq edəcəklər.

Tədbirdə çıxış edən KO-BIA-nın İdare Heyətinin sədri Orxan Məmmədov bildirib: "Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi agentlik üçün prioritət məsələlərdəndir. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyyası ilə

Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyyası birgə layihələr həyata keçirəcək



birgə həyata keçiriləcək layihələr və tədbirlər KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsində, bu sahədə birgə müzakirələrin apa-

rılmasında və KOB-ların maliyyə savadlılığının artırılmasında əhəmiyyətli olacaq".

Tədbirdə çıxışı zamanı MBNP-nin İdare Heyətinin

sədri vəzifəsini icra edən İbrahim Alişov son dövrədə qeyri-neft sektorunun təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ol-

kənin maliyyə bazarlarında nəzərə çarpan müsbət dəyişikliklər, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində KOB-ların maliyyə resurslarına və kreditlərə çıxışında səmərəliliyin artırılması istiqamətində atılmış addimlər və ölkənin müxtəlif regionları üzrə kreditləşmə səviyyəsi, həmçinin KOB-ların maliyyələşməsinin daha da stimullaşdırılması üzrə reallaşdırılan müxtəlif təşviqədici tədbirlər barədə məlumat verib. İ. Alişov bildirib ki, ölkə başçısı tərafından 28 fevral 2019-cu il tarixində imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı eləvə tədbirlər haqqında" fərman ucuz maliyyə vəsaitləri hesabına bankların likvidiliyini təmin edəcəkdir ki, bu da öz növbəsində kiçik və orta sahibkarlıq subyektlərinin ucuz maliyyə resurslarına çıxışını təmin etməklə iqtisadiyyatda yeni canlanmaya səbəb olacaq-

dir.

ABA-nın prezidenti Zakir Nuriyev Niyyət Protokolunun əhəmiyyətini vurğulayaraq bildirib ki, "Kiçik və orta biznesin maliyyə əlcətanlığının inkişafı məsələlərinin müzakirə ediləcəyi yeni bir platforma formalaşdırılacaq ki, bu, həm dövlət, həm də kredit təşkilatları tərafından KOB-lara maliyyə dəstəyinin göstərilməsini təmin edən mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və sahibkarların ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinə imkan yaradacaq. Beleliklə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi, prioritət sahələrdə biznes fəaliyyətinin dəstəklənməsi və onların maarifləndirilməsi istiqamətində işlər daha da əlaqələndirilmiş formada həyata keçiriləcək".

Tərəflər həmçinin KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətində birgə tədbirlər reallaşdıracaqlar.

İşlərin alış-veriş etməsini asanlaşdırır, həm də əlavə bir iş yeri yaradır. Buna qarşı inzibati qaydada qadağalarla mübarizə aparmaqdansa, belli qayda-qanunların hazırlanması yaxşı olar".

Ekspert bildirib ki, dünyada bu məsələ ilə bələdiyyələr müşğul olur:

"Ancaq çox təsəffüf ki, bizdə bələdiyyələr az qala ölü doğulmuş bir orqanıdır. Tənzimləmədə onların iştirakları sıfır yaxındır. Bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Əger ölkədə dəyişikliklərin olmasını istəyirikse və bu proses gedirə, yeniyən bələdiyyə seçkiləri ilə paralel olaraq, ola bilər ki, qanunvericilikdə dəyişiklik edilsin. Seçilmiş bələdiyyələrə kiçik ticarətinin tənzimlənməsi funksiyası verilərək, nəzarət mexanizmləri də gücləndirilə bilər. Eyni zamanda müəyyən vergi növlərinin, lisenziyaların bələdiyyələrə ödənilməsi onların maliyyə dayanıqlığını da artırır. Azərbaycanda çox bərabər vəziyyət var. Bizim bütün bələdiyyələrimizin büdcəsi 25 milyonu keçmir. Ancaq məsələn, İstanbul Büyük Şəhər Bələdiyyəsinin büdcəsi Azərbaycanın büdcəsindən iki dəfə çoxdur. İstanbulun istenilən bir kiçik rayonunun büdcəsi Azərbaycanın bütün bələdiyyələrinin büdcəsindən bir neçə də çoxdur. Məsələn, Kadıköyün təxminən 500 milyona yaxın büdcəsi var. Belə bir sistemin formalşaması, kiçik ticarətinin də bələdiyyələr vəsiyyətli tənzimlənməsi üçün geniş programın hazırlanmasına ehtiyac yaranıb".

□ **Əli RAIŞ,**
"Yeni Müsavat"

Bakıda kiçə ticarətinə icazə verilsinmi?

İqtisadçı: "Kiçə ticarətinə qarşı mübarizə aparmaqdansa, bəlli qayda-qanunların hazırlanması yaxşı olar"



Bakıda son zamanlar kiçə ticarətinə meyl edənlərin artması müşahidə olunur. Belə ki, şəhərin mərkəzdən kənar yerlərində, metro çıxışlarına yaxın ərazilərdə piştaxtalar qurulub, ərzaqlar, telefon akcessuarları satılır. Səhərin mərkəzi yerlərində də son zamanlar taxtadan xüsusi piştaxtalar hazırlanaraq, Azərbaycanın mədəniyyəti, tarixi haqqında suvinirlərin, şirniyyatların satışı həyata keçirilir.

Ekspertlər bildirirlər ki, həzirki dövrədə kiçə ticarətinin inkişaf etməsi müsbət haldır. Çünkü bu üsulla əlləsini dolandırınanların sayının artması, yoxsulluq səviyyəsinin də aşağı düşməsinə yardımçı olur. Bu cür praktika dönyanın inkişaf etmiş ölkələrində var. Əvvəlcə yada salaq ki, 2017-ci ildə kiçə ticarətinin leğvi istiqamətində ciddi addimlar atıldı. Belə ki, ölkədə qanun-

suz kiçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olundurlar.

İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilirdi. 2017-ci ildə qəbul edilən "Qanunsuz kiçə ticarəti" adlı maddəyə əsasən, qanunsuz kiçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş yerlərdə malların satılma-

sına və ya işlərin (xidmətlərin) lirdi.

görülməsinə görə 80 manat

Həmin ərefədə kiçə ticarəti

cərimə tətbiq olunacağı bildiri-

ile məşğul olanların sayıda



ÜSAVAT

Son səhifə

N 82 (7252) 18 aprel 2019

Zibili boşaldırdı, milyoner oldu



**İnsanın ürəyi
dayananda
beyni
çalışırmış**

Son vaxtlar
elmi
araşdır-
malar

ürəyi dayanan bir insanın ilk 3 dəqiqədə şüurunun açıq olduğunu müyyənləşdirib. Southampton Universiteti alimlərinin göldüyü nəticəyə görə, bu, 2 mindən artıq insan üzərində aparılan araşdırmadan sonra təsdiqlənib.

Sözügedən araşdırmaqaya qədər alımlar bir insanın bütün beyin fəaliyyətinin ürkə bədənə qan dövranını kəsdikdən 30 saniyə sonra dayandığını düşünürmüş. Amma Southampton Universitetində aparılan araşdırma bu nəticəyə qarşı çıxır. Elm dünyasında yeni cığır açan bu araşdırmanın həyata keçirən heyətə rəhbərlik edən doktor Sam Parnia yazır ki, düşünülənlərin əksinə olaraq, ölüm belli bir anda meydana gəlməz. Ciddi bir xəstəlik, ya da qəza nəticəsində ürək, ciyərlər və beyin öz funksiyasını itirməyə başlayır. Tibbi müdaxilələr sayəsində bu sürecə tərsinə çevrilir, ani bir şəkildə ürəyi dayanan insan xilas edile bilir. Bu cəhdər işə yaramadığı zaman isə ölüm meydana gəlir. Aralarında Avstraliya, ABŞ və İngiltərədən xəstələrin də olduğu, keçmişdə ürəyi dayanaraq həyatda qala bilmüş 2060 adamlı aparılan söhbətlər nəticəsində məlum olub ki, xəstələrin 40 faizi ölü olduqları klinik olaraq açıqlandıqdan sonra beyin funksiyalarının davam etməsi ilə bağlı bəzi şeylər xatırlayırlar.

Amerikanın Cənubi Karolina ştatının sakini nüdüşü lotereya biletini külek havaya sovurmuş... Bu barədə lenta.ru saytı xəber verib. Feyettivlər şəhər sakini Con Henbern lotereya biletini alıb və onu maşında, oturacağım cib yerinə qoyub. "Mən hər zaman aldığım biletleri ora qoyuram. Mən oyunun nəticələrini bir neçə gün boyunca yoxlamıram. Bəzən maşını açıram və biletləri külek sovrur" - deyə Con bildirib.

Növbəti gün bu oyunların azarkeşi olan kişi maşının qapısını açan kimi oradan bir nəcə bilet havaya sovrulub. "Həmin vaxt mən düşündüm ki, qalan biletleri yoxlamaq lazımdır. Bəlkə mən nəsə ud-muşam?" - Henbern bildirib. Yoxlama nəticəsində məlum olub ki, alınan Cash5 biletini kisiye 489.2 min dollar məblə-



ğində uduş getirib. Uğur qazanan amerikalı bu vəsaiti ipoteka kreditinin ödənməsinə və nəvələri üçün hədiyyələrə sərf edib.

Daha öncə Amerikanın Merilend ştat sakini maşının da zibilləri temizləyəndə oradan 250 min dollarlıq uduşu olan bilet tapıb.

Oğluna hədiyyə almaq üçün 170 min funt sterlinq oğurladı

Böyük Britaniyada polis oğluna hədiyyə almaq üçün külli miqdarda vəsatit oğurlayan qadını saxlayıb. Bu barədə Metro nəşri xəber verib. İngiltərənin Salford şəhər sakini 2017-ci ilin oktyabrından 2018-ci ilin aprelinə qədər son iş yerindən 47 min funt sterlinq oğurlayıb. Hazırda çalışdığı iş yerindən isə 122 min funt sterlinq oğurlayan 39 yaşlı qadının başı bələya girib.

Prokuror Nigel Butanın "Bu pulla o, oğlu ilə Roma, İrlandiya və İngiltərəyə səyahət etdi. O, həmçinin oğlunu ad gününe hədiyyə alır və onu hər cür formada əzizləyirdi". Mehkəmə Conston'a 150



saat icbari iş cəzası verib. Sözügedən işlə bağlı təkrar dinləmələr 26 aprelədə keçiriləcək.

2018-ci ildə polis 72 yaşı Paris sakini mağazadan oyuncak oğurladığına görə həbs edib. Qadını o vaxt aşkarlayıblar ki, sonuncu oyuncak satışı ilə bağlı internetdə elanlar verib. Qadının evindəki axtarış zamanı 40 min avro məbləğində nağd pul da tapılıb.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

QOÇ - Heç nədən narahat olmayın. İradəniz hesabına özünüüzü daxilən rahatlayın. Ulduzlar nahardan sonra sevindirici xəberler, perspektivli təkliflər alacağınızı bildirir.

BUĞA - Yersiz lovgalıq, acidillilik etmək sizə yaraşmır. Hətta belə bir təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi yanaşın. Sevdiyiniz adamları xoşal edin.

ƏKİZLƏR - Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli səvdələşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.

XƏRÇƏNG - Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınzı kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.

ŞİR - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.

QIZ - Ümumi halsizliğınızı nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünkü səhətində baş qaldıran xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizi və yuxunuza diqqət yetirin.

TƏRƏZİ - Aktiv gündür. Nə qədər çətin olsa da, ağıllı risk edib öz perspektivlərinə yaxınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.

ƏQRƏB - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Dəməli, usanmamalı, yalnız əzmkarlılığını artırımlısınız. Çünkü indi sizin ən enerjili vaxtnızdır.

OXATAN - Neçə gündür uledzlər əsəbi görkəm aldığınıizi bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.

ÖĞLAQ - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi taleyinizdə təkan olsun. Yaxşı olarki, xırda məisət problemlərini kənara qoyub başəri ideyalar haqda düşünsəniz.

SUTÖKƏN - Kosmik ahəng gün ərzində varlanma ehtimalının yüksək olmasını göstərir. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.

BALIQLAR - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliyinizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdırıbilərsiniz. Səbəbsiz məsələlərə görə əsərlərinizi korlamayın.

Cib telefonu kökəldir

Aparılan bir araşdırmağa görə, cib telefonları beyindəki doyma hissini yox edərək şışmanlığı səbəb olur. Türkiyənin Qazi Universiteti Tibb Fakultəsi araşdırmaçıları müyyənləşdiriblər ki, cib telefonlarındakı elektromaqnit sahə beynin yemək yeyərkən doyma hissini verən MSH adlı hormonda azalmaya səbəb olur.

Buna görə də cib telefonunun yaydığı şüalara müəyyən müddət məruz qalandı, yemək yeyərkən "doyma" duygusu normaldan daha gec inkişaf edir. Toxluq hissini gecikməsi sayəsində isə fasıləsiz yemək ehtiyacı şışmanlığı səbəb olur. Təcrübə önce heyvanlar

üzərində aparılıb. Heyvanların açılıq-toxluq hormonlarından ortaya çıxan dəyişikliklər onların çekisinə təsir edib. Təcrübə zamanı heyvanların bir qrupuna bir ay boyunca 1800 MHz, ikinci qrupa bir ay boyunca 2100 MHz, üçüncü qrupa isə iki ay ərzində 2100 MHz radiofrekans tətbiq edilib. Nəticədə daha çox şüaya məruz qalan heyvanlarda doyma hissi azalıb. Doyma hissi azaldığı üçün isə onlarda fasıləsiz yemək ehtiyacı özünü göstərib. İş nəticələri elm dünyasına ilk dəfə təqdim olunub və bu, beynəlxalq jurnallarda nəşr olunacaq.

Xəbərləri SELCAN hazırladı

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elşad MƏMMƏDLİ
Lisenziya N: B 114
SAYI: 3.060